

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SəS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 096 (5816) 28 may 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi"

*Prezident İlham Əliyev 28 May - Respublika
Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib*



5

YAP-in Mərkəzi qərargahında
28 May Respublika Günü
münasibətilə Azərbaycan
Xalq Cümhuriyyətinə həsr
olunmuş "Son iclas"
filminin təqdimatı keçirilib



6

Şərqdə ilk demokratik
Respublika



7

Elçin Quliyev
Gürcüstan DİN Sərhəd
Polisinin rəisi ilə
görüşüb



İlham Əliyev: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi"

Prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib

Mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. AZƏRTAC xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər. Rəsmi qəbul Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.

Prezident İlham Əliyev öz nittində qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünkü ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olub:

"Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziya-



Iləri ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər. Xalq Cümhuriyyətinin ömrü uzun olmasına da, 23 ay ərzində çox böyük işlər görə bilməmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İsləm Ordusu ilə birlikdə Bakını işğalçılarından azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsverme hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. Bir neçə il bundan əvvəl mənim Sərençəmimla Bakı şəhərinin mərkəzində

iyirmi üç aydan sonra respublika süqut etdi və bu, bir daha onu göstərir ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırılmışdır və təsis etmişdir. Əslində, müstəqilliye gedən yol bu tarixi andan başlamışdır. Sovet İttifaqı hələ yaşayırı və belə cəsarətli addım Ulu Öndərin öz xalqına, öz dövlətinə, xalqının, dövlətinin gələcəyinə nə qədər bağlı olduğunu, nə qədər böyük önəm verdiyini göstərir.

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttə-

jimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdriklərini təsdiqlədi."

Prezident İlham Əliyev qeyd edib ki, 1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı:

"Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırı, ölkəmiz müstəqil siyaset apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yolu qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmədə xarici sərmaye gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətini əsas tutaraq bölgədə, dünyada dəyişen vəziyyətə uyğun olaraq öz inamlı siyasetini aparır. Bu gün ölkəmiz müstəqil siyaset apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu güne qədər Heydər Əliyev siyaseti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbətə ki, o vaxtdan bu gənə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgədə yeni təhlükə menbələri üzə çıxır, yeni çağırışlar meydana gelir.

Ardı Səh. 3



İlham Əliyev: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi"

Prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib

Əvvəli Səh. 2

Əlbəttə, biz həmisişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmışik.

Ölkəmizin hərbi qüdrəti güclənir. Ağdərə, Füzuli, Cəbrayıllı rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır.

Biz son 16 ildə iqtisadi inkişafı nail olduq və bir çox iqtisadi məsələlər öz həllini tapdı. Ölkəmizə böyük həcmidə sərmayə gətirildi. Qoyulan 260 milyard dollardan çox vəsait bu gün ölkəmizin, xalqımızın inkişafına xidmət göstərir. Həm neft, həm qeyri-neft sektoruna qoyulan vəsait ölkəmizin iqtisadi potensialını böyük dərəcəde



sektorda iş yerləri yaradılmalıdır, özəl sektorda da yaradılır. Biz dövlət olaraq özəl sektora dəstək göstərərək onları da bu işə sövq edirik.

İssizlik hər bir ölkə üçün xas olan problemdir. Bu məsələnin həlli böyük səylər tələb edir. Biz bu səyləri göstəririk və nəticə də əldə olunur. Ancaq onu da bilməliyik ki, son 15 il ərzində Azərbaycan ehalisi 1,7 milyon artmışdır. İssizliklə bağlı tədbirlər müntəzəm olaraq aparılmalıdır. Bu, gündəlikdə daimi duran məsələdir və biz məsələ ilə bağlı ciddi məşğuluq.

Bu gün dünyada informasiya mühərribəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir. Azərbaycan uzun illərdir ki, informasiya mühərribəsinin hədəfində dayanan ölkədir. Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüset alıb. Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırılmalıdır. Bize qarşı hücumların eksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifet adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya mühərribəsinin bir növüdür. Biz öz siyasetimizlə bütün bu yalanları, bütün bu böhranları darmadağın edirik və etməliyik. Çünkü bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamlı, sürtələ inkişaf edir. Mənim Prezident kimi təcrübəmdə bir çox hallarda xarici qonaqlarla temaslar, Azərbaycana ilk dəfə gəlmış qonaqlarla görüşlər əsnasında onlar tərəfindən bir təəccüb hissi duyulurdu: yəni, biz bilmirdik ki, Azərbaycan bu qədər inkişaf etmiş ölkədir. Biz bilmirdik ki, Azərbaycanda vəziyyət bu qədər yaxşıdır, şəhərlər bu qədər temizdir, səliqəlidir, gözəldir. İctimai ovqat müsəbətdir. Xalq iqtidarı dəstəkləyir. Yəni, nəyə görə bu təəccüb hissəri oyanırdı? Ona görə ki, bizi qarşı çoxşaxəli, məqsədönlü və davamlı informasiya mühərribəsi aparılırdı. Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dağlıqlarını sarsıtmakdır. Biz buna heç cür imkan verə bilərik və imkan vermirik. Çünkü biz müstəqillik yolu ilə gedirik. Bizim öz seçimi var. Biz güclü dövlət qururuq. O dövlət ki, milli-mənəvi dəyərlər üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir, ənənələrimizdir. Çalışıclar ki, onları sarsıdaqə ölkəmizin inkişafına zərbə vursunlar. Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz informasiya mühərribəsi şəraitində yaşayıraq və buna hazır olmalıyıq. Biz bu mühərribədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik."

Rəsmi qəbul Azərbaycan incəsənət ustalarının konsern proqramı ilə davam edib.



gücləndirə bilmişdir."

Dövlət başçısı qeyd edib ki, sosial sahə ilə bağlı çox ciddi addımlar atılır və insanların rıfah hali böyük dərəcədə yaxşılaşır. Məcburi köçkünlerin problemləri öz həllini tapır. Yüzdən çox şəhərcik salınmışdır və bu məsələ ilə bağlı bundan sonra da addımlar atılacaq. Azərbaycanda çox müasir infrastruktur yaradılıb və bu sahəyə çox böyük vəsait qoyulub: "Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı çox böyük işlər görülmüşdür, məktəblər, xəstəxanalar tikilmişdir. Bütün bunlar Azərbaycan reallıqlarıdır. Biz artıq güclü iqtisadi potensial, güclü iqtisadi baza yaratmışıq. Əgər bizim təşəbbüsümüzle uğurla reallaşan nəqliyyat və enerji layihələrini elave etsək, görərik ki, doğrudan da Azərbaycan böyük yəni keçmişdir.

Biz mühərribə şəraitində yaşayırıq. Mühərribə hələ bitməyib. Bələdən halda hərbi potensialımızın

gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub. Növbəti illərdə qalan, hələ də təmire ehtiyacı olan hissələr də təmir ediləcəkdir. Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir. Ancaq bundan sonra da bu istiqamətdə praktiki addımlar atılacaq.

Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altına düşməsi AXC-Müsavat rejiminin acı mirasıdır. Biz çalışırıq bu məsələni həll edək. Həm hüquqi, həm siyasi, həm iqtisadi, həm hərbi nöqtəyinənəzərdən Azərbaycan bu istiqamətdə böyük dərəcədə güclənib. Son illərdə mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr bizim ədaləti mövqeyimizi dəstəkləyir və münaqişənin həlli üçün bu, çox güclü hüquqi baza yaradıb. Qondarma

"Dağılıq Qarabağ respublikası"nı

heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünənən aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilmişdir. Biz münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırırıq və bundan sonra da çatdırılıyıq. Hesab edirəm ki, bu gün vəziyyət tamamilə fərqlidir. Çünkü əgər əvvəlki dövrlərdə erməni lobisi tərəfindən yayılan saxta, təhrif edilmiş məlumatlar daha çox yer tuturdusa, bu gün münaqişə ilə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Hər kəs xəritəye baxsa görə ki, Azərbaycan işğala məruz qalan ölkədir.

Bu məsələ ilə bağlı biz bundan sonra da ardıcıl siyaset aparacaq. Bizim principial mövqeyimiz dəyişməz olaraq qalır. Biz bu mövqədə dönməyəcəyik. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və müvafiq beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməlidir. Bu ilin əvvəlində təkce dövlət sektorunda 50 minə yaxın iş yeri yaradılmışdır. Ancaq, əlbəttə, biz yaxşı başa düşürük ki, ilk növbədə özəl

Biz bundan sonra da sosial sa-



Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxt Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib. AZERTAC xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdür. Dövlətimizin başçısı abidənin önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Yüz bir il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şürurunu özünə qaytardı, onun öz müqəddərətini təyin etmeye qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnəmədən də gəründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hissələrini daha da gücləndirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerine yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənəşdirildi, bayraqı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illerde mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyəti və insanların berabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliliyi tərefindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyə-

ti sayesində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dönyanın siyasi xəritəsində silinməsinin qarşısını aldı.

XX əsrin sonlarında yenidən müstəqilliyyəne qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyətə qaydan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qatışlı tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqrər etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu Önderimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin təximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır".

Ümummilli Liderin bu siyasetini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ile 2018-ci il ölkəmizde "Azərbaycan Xalq Cümhuriyyəti" ilə elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May - Respublika Günü bu il də milli bayram kimi qeyd edir.

Vladimir Putin: Azərbaycan beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır



Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamlı irəliləyir, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır. AZERTAC xəbər verir ki, bu fikirlə Rusiya Prezidenti Vladimir Putinin Respublika Günü münasibətə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlığı təbrik məktubunda yer alır. Məktubda daha sonra deyilir: "Rusiyada Azərbaycan ilə strateji tərəfdəşliq münasibətləri yüksək qiymətləndirirler. Əminəm ki, biz bütün sahələrda səmərəli ikitərəfli əlaqələri, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində konstruktiv qarşılıqlı fəaliyyəti birgə səyələrimizlə bundan sonra da uğurla inkişaf etdirəcəyik. Heç şübhəsiz ki, bu, dost xalqlarımızın əsas mənafələrinə uyğundur".

Rusiya Prezidenti təbrik məktubunda Azərbaycanın bütün vətəndaşlarına firavənlilik və rifah arzularını ifadə edib.

Rəsmi xronika

Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Qətər qəzetlərində Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyindən bəhs edilib

28 May - Respublika Günü, Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi və Azərbaycan-Qətər diplomatik münasibətlərinin yaranmasının 25 illiyi münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun bu ölkənin "Əl-Şərq", "Əl-Ərəb" və "Əl-Ray" qəzetlərində geniş müsahibələri dərc edilib.

Səfirlilikdən AZERTAC-a verilən məlumat görə, müsahibələrde Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Cümhuriyyət dövründə əldə olunmuş nailiyyətlər, Azərbaycanda diplomatik xidmət orqanlarının fəaliyyəti, Azərbaycan-Qətər münasibətləri, ikitərəfli əməkdaşlığın prioritet məsələləri, Azərbaycandakı mövcud əlverişli investisiya mühiti və turizmin inkişafı, həmçinin ölkəmizdə qeyd olunan "Nəsimi ili" haqqında geniş məlumat verilib. Yazıda 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, Azərbaycan tarixinde mühüm yer tutduğu və Cümhuriyyətin yaranma günü - 28 may tarixinin ölkəmizin milli bayramı kimi qeyd olunduğu bildirilib. Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpə etdiyi və ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rehbərliyi ilə ölkənin bütün sahələrde inkişaf dövrünü yaşadığı vurgulanıb.

Səfir Azərbaycan-Qətər münasibətlərindən danışaraq, dövlət başçıları tərəfindən həyata keçirilmiş qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 30-dan çox sənədin imzalandığını diqqətə çatdırıb səfir cari il ərzində həyata ke-



çirilmiş səfərlər və tədbirlər barədə geniş məlumat verib.

Hökumətlərarası müstərək komissiyanın fəaliyyəti və onun fevral ayında Dohada keçirilmiş ikinci toplantısının nəticələrinə, həmçinin Azərbaycan tərəfindən aprel ayında Qətərə təşkil edilmiş ixrac missiyasının səfərində toxunan diplomat hazırda ikitərəfli münasibətlərdə inkişafı əməkdaşlığın inkişafının əsas prioritət məsələ olduğunu deyib.

Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığı və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib. Məsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs olunub.

YAP-in Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib

Mayın 25-də Yeni Azərbaycan Partiyasının Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütövlükdə xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir. Onun sözlərinə görə, Azərbaycan xalqı yüzilliklər ərzində qəlbində yaşatdığı müstəqillik ideyalarını həyata keçirməyə nail oldu: “Şərqdə ilk demokratik respublika Azərbaycanda elan edildi. İlk dəfə olaraq xalqımız yenu müasir dövlətçilik ənənələrinə sahib çıxan dövlət qurmağa nail oldu.



Iətlər ve beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, qazanılan uğurlar yeganə problemimiz olan Dağlıq Qarabağ məsələsinin həlli, torpaqlarımızın işğaldan azad olunması üçün etibarlı zəmin yaradır: “Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır. Azərbaycan mühəriə tərəfdarı deyil, sülh yolu ilə həllə üstünlük verir. Bunun üçün imkanlar tükənmeyib və bundan axıra qədər istifadə etmək lazımdır”.


Baş nazirin müavini qeyd edib ki, bütövlükde 100 ildən çox müddətde müstəqillik ideyaları nəticəsində Azərbaycanın bugünkü reallıqları yaranıb. Bu reallıqlar Azərbaycanın hər bir vətəndaşının istek və arzularının ifadəsidir. Azərbaycan inkişaf edir, Heydər Əliyev ideyaları daha da möhkəmlənir,



Azərbaycan Xalq Cümhuriyyəti qısa müddədə ölkədə dövlətin yaranması, üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, dövlət qurumlarının formallaşdırılması istiqamətində çox vacib işlər gördü. Qısa müddədə mürəkkəb bir dövrde təbii olaraq, Azərbaycan Xalq Cümhuriyyəti istədiyi bütün işləri yerinə yetirə bilmədi. Ömrü uzun olmadı, 23 ay yaşadıqdan sonra süqut etdi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti heç də başa çatmadı. Çox ağır zamanlarda mövcud olmasına baxmayaraq böyük ideyalar qoruyub getdi, o dövrde atılmış toxumlar öz bəhrəsini verməyə başladı. Bunun ən vacib cəhətlərindən biri ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması özlüyündə Azərbaycan xalqının azadlıq mefkurəsini milli ideyaya çevirdi. Bunun sayəsində də, müstəqillik itirilse də, bu ideya xalqın qəlbində yaşadı və gələcəkdə yenidən müstəqiliyə qovuşması üçün çox əhəmiyyətli bir tarixi missiyani yerinə yetirdi”.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin digər bir əhəmiyyəti odur ki, onun yaranması ilə bir daha geləcəkdir Azərbaycanın müstəqilliyinə qovuşması üçün hüquqi fundament yaranmış oldu. Çünkü 1920-ci ildə cümhuriyyət süqut etdikdən sonra Rusiya imperiyasının yerində sovet imperiyası yarandıqda Azərbaycan bu quruma ittifaq respublikalarından biri kimi qoşuldu. 1991-ci ildə SSRİ süqut etdikdə isə Azərbaycan müstəqilliyini bərpa etdi.

Əli Əhmədov bildirib ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: “Bu gün Azərbaycan müstə-



qilliyyini qoruyub saxlayır, daha da möhkəmləndirir. O dövrə müstəqillik ideyalarının carçası olan Məmmədəmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov, Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyov və böyük fədakarlıqlar göstermiş digər insanların ideyaları, arzuları bu gün yaşayır və həyata keçirilir. Əger onlar yaşasayırlar indiki Azərbaycanın uğurları ilə fəxr edərdilər. Söyün əsl mənasında müstəqil Azərbaycan Heydər Əliyev ideyaları əsasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları tərəfindən qoyulmuş ideyaları möhkəmləndirdi, inkişaf etdirdi, müstəqil dövlətimiz XXI əsrin ən uğurlu genç dövlətlərindən biri kimi özünü təsdiq edib. Həyatın bütün sahələrində böyük uğurlar qazanılır. Azərbaycan dünyasının ən

inkışaf edən dövlətlərindən biridir, iqtisadi inkişaf dünyada etiraf olunur. Demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyadan ayırmaz tərkib hissəsindən birinə çevrilib. Elecə də, insanların rifahi əhəmiyyətli dərəcədə yaxşılaşıb, həyat seviyyəsi yüksəlib. Azərbaycanda təhlükəszilik tam temin olundub. Hər bir vətəndaş ölkədə rahat yaşayır. Azərbaycan mürəkkəb dünyada Prezident İlham Əliyevin dəqiq ifade etdiyi kimi, sabitlik adası kimi tanınır. Vətəndaşlar öz gələcəyindən heç bir narahatlıq keçirmirlər”.

Əli Əhmədov deyib ki, işgalçi Ermənistən istisna olmaqla Azərbaycan bütün döv-

Prezident İlham Əliyevin siyaseti daha böyük nəqliyyətlərin qazanılmasına əsaslar yaradır. Beləliklə, Azərbaycan dövləti, müstəqillik ideyaları yaşayır və möhkəmlənir.

“Bu gün təqdim olunan Cümhuriyyətə həsr olunmuş “Son iclas” filmi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gelib. 28 May Respublika Günü ərəfəsində bu filmə tamaşa etmək, müstəqillik tariximin ayrı-ayrı məqamlarını daha yaxşı dərk etmək və yaddaşımızın ən möhkəm guşəsində, bu ideyaları qəlbimizin daha isti yerlərdə qoruyub saxlamaq baxımından əhəmiyyət kəsb edir”-deyə, Əli Əhmədov vurgulayıb.

Sonra “Son iclas” filmi nümayiş olunub.



28 may 2019-cu il

Şərqdə ilk demokratik Respublika

Tariximizin ən şərəfli səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən 101 il ötür

Bu gün 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixdən 101 il ötür. 71 il sovet imperiyasının buxovlarında yaşayan Azərbaycan, müstəqilliyini bərpa etdiğindən sonra, hər il ölkəmizdə 28 May Respublika Günü böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək seviyyədə qeyd edilməsi ilə bağlı imzalandığı sərəncamları dövlətçilik tariximizə olan böyük ehtiramın nümunəsi kimi tarixləşdi.

Müsəlman Şərqində ilk demokratik respublika olan AXC ölkəmizin çoxsəirlilik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin mənətiqi nəticəsi kimi meydana çıxmışdır. AXC xalqımızın siyasi şüur seviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fealiyyət göstərməsində Cümhuriyyət rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskiinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyanlıların və peşəkar hərbiçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. AXC Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmüşdür. AXC Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınmışdır. Dünyanın bir çox ölkəleri ilə safirlik və nümayəndəliklər seviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr və sazişlər bağlamışdır. AXC 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-in hərbi müdaxiləsi neticəsində, aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənledirilməsi baxımından, mühüm əhəmiyyət kəsb etdi.

AXC-NİN HƏYATA KEÇİRDİYİ TƏDBİRLƏRİN MİQYASI GENİŞ VƏ ƏHATƏLİ İDİ

AXC, xüsusən, təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fealiyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi



old. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla, milli təhsil ocağının əsası qoyuldu.

Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırılmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.

AXC dövründə Azərbaycanda ilk muzey "İstiqlal" Muzeyi təşkil olunmuşdu. Eyni zamanda, Bakıda Etnoqrafiya Muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin, rəngarəng və orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdu.

İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın, ümumiyyətlə, incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Azərbaycan hökuməti Türk Teatr Truppasını öz himayəsinə almışdır. Ümumiyyətlə, istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri və dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunun artması ilə əlamətdardır.

AZƏRBAYCAN İKİNCİ DƏFƏ ÖZ MÜSTƏQİLLİYİNƏ QOVUŞDU

XX əsrin 90-cı illərində, Azərbaycan da daxil olmaqla, bütün İttifaq respublikalarında başlanan və Sovet İttifaqının dağılması ilə nəticələnən milli azadlıq hərəkatı ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. 71 il sonra - 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan müstəqilliyi yene təhlükə qarşısında idi.

Yalnız Ümummilli Liderin xalqın təkidli isteyinə səs verərək, hakimiyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi və dönmez etdi. Ulu Önder Heydər Əliyevin hakimiyətə qayıdışı ilə separatçıların ölkəni parçalamaya kimi məkrili niyyətlərinə son qoyuldu. Dövlət çevrilişi cəhdərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın Yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkileri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı, hüquq-mühafizə və məhkəmə sistemi yenidən quruldu.

Ulu Önder Heydər Əliyevin şah əseri olan müasir müstəqil Azərbaycan dövləti sürtəli inkişaf yoluna qədəm qoydu. Ümummilli Lider Heydər Əliyev müstəqilliyi ən böyük sərvət və ən böyük dəyər kimi qiymətləndirdi: "Müstəqilliyi əldə etmək, onu qoruyub-saxlamaqdan və möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə və həm də xaricdə müstəqil siyaset aparırıq. Bizim siyasetimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir".

DÖVLƏT BAŞÇISININ RƏHBƏRLİYİ ALTINDA ÖLKƏMİZDƏ DEMOKRATİK, HÜQUQI, DÜNYƏVİ DÖVLƏT VƏ VƏTƏNDƏŞ CƏMIYYƏTİ QURUCULUĞU PROSESİ UĞURLA DAVAM ETDIRİLİR

Ulu Önder Heydər Əliyevin siyasetini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın beynəlxalq nü-

fuzunun möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarda səməreli fealiyyətə, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulmasına nail oldu. Azərbaycan Prezidenti İlham Əliyev milli mənafələrlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraqlı dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz gücləndirildi.

Bu gün Möhtərem Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nüfuzluq qurur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bu gün Azərbaycan, yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nehəng infrastruktur layihələri icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşır, ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilir. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizdən bölgədə və dünyada mövqelərinin gücləndirilməsi ilə müşayiət olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın da-ha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təmelində isə, Azərbaycan dövlətinin milli maraqlarının qorunması və tarixi irsə bağlılıq kimi müqəddəs prinsip dayanır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdən dinamik inkişaf, sürətli tərəqqisi, həyata keçirilən əzəmetli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernlaşdırılması və vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi sevindirir və qürurlandırır.

28 May Azərbaycan Respublikasının müstəqillik arzularının gerçəkləşdiyi gün olaraq, hər zaman xatırlanır və dövlət bayramı kimi qeyd olunur.

Nəzakət ƏLƏDDİNQIZI

GƏNCLİYİN SƏSİ

Milli-mənəvi dəyərlər milli dövlətçilik konsepsiyasının mühüm komponentidir

Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təhlili etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı, aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub-saxlaya bilmışdır. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalasılmış və göründüyü kimi, o vaxtdan bəri çox az deyişmişdir. Milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalasmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolу olmuşdur. Milli-mənəvi, o cümlədən, dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir.

Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən milletlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar. Mənəvi dəyərlərimizin qorunub-saxlanması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasetinin əsas vəzifələrindən biridir. Bu mənada, Azərbaycan dövləti öz daxili və xarici siyasetini yeni tarixi şəraite, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni enənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək, həyata keçirir.

Müstəqilliyimizin bərpa olunmasından sonra həyata keçirilən mədəniyyət siyaseti milli-mənəvi dəyərlərimizin qorunub-saxlanması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaratdı. Xalqımızın elə etdiyi bu böyük nailiyet milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşeri dəyərlərin tərkib hissəsi kimi inkişafını və integrasiyasını təmin etdi. Azərbaycan xalqı azad və suveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla, öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıtdı və demokratik ölkələrin təcrübəsindən istifade etdi.

Müstəqilliyini bərpa etdiğən sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu var idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə yönəltməyə çalışıb. Lakin Ümummilli Lider Heydər Əliyevin quruculuq siyaseti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalasdırmağa yönəldi. Bele ki, Ulu Öndərin əsasını qoymuş dövlət quruculuğu siyasetinin mühüm xüsusiyyətlərindən biri dövlətin əbədi mövcudluğunu təmin edəcək zəruri mənəvi dayaqların formalasdırılması idi. Bununla da, Azərbaycan dövlətinin əsaslarının yaradılmasında, məhz Azərbaycan xalqının milli-mənəvi dəyərləri başlıca daşaşa çevrildi. Milli-mənəvi dəyərlər və azərbaycanlıq - bu sözler her bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şurun simvolu olaraq, tarixi yaddaşın fundamental prinsiplər əsasında formalasması deməkdir. Xalqımız və millətimiz keçmişin bütün buxovlarından azad olunduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin və milli özürdərkin formalasmasına yeni zəmin yarandı. Müasir tariximizin sehifelerində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməye hazır olması və xalqımızın milli dəyərlərə sadıqlığından nümunəsidir.

Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub-saxlanması və inkişaf etdirilməsini əsas vəzifələrində biri kimi irəli sürdü. Bunlarla səsləndirdi. Bunları qoruyub-saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmek və müstəqilliyini qorumaq əzmindədir. "...Hər bir azərbaycanlı öz milli mənəsubiyətinə görə qurur hissi keçirməlidir və biz azərbaycanlılığı - Azərbaycan dili-



Günel Məmmədova,
Yeni Azərbaycan Partiyası Gənclər
Birliyi ofisinin koordinatoru

ni, mədəniyyətini, milli-mənəvi dəyərləri, adət-ənənələrini yaşatmalyıq" deyən Ümummilli Lider Heydər Əliyev azərbaycanlılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi və mənəvi dəyərləri təkəcə milli varlığımız yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirir.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sine gerərək, Azərbaycan xalqının milli özündürkəi üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlaşmış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı və cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmayı bacarmışdır. Ulu Öndər xalqda milli heysiyəti gücləndirmək, onu öz şanlı keçmişinə və soy-kökünə qaytarmaq, habelə, zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət - ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra aşkar - gizli tədbirlər həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilde hakimiyyətə qayıdışı isə gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın - azərbaycanlılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir.

Milli dövlətçilik və milli-mənəvi dəyərlər six daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və özünü bir millet kimi dənən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Ümummilli Lider, nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük usulialqla, sebr və təmkinlə həyata keçirdi. "Men fəxr edirəm ki, azərbaycanlıyım!" - deyən Ulu Öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin və adət-ənənələrimizin keşiyində durdu. Hələ keçmiş sovetlər dönməndə tariximiz qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub-saxlanması və gələcək nəsillərə ötürülməsi məqsədilə, Azərbaycanın bütün bölgələrində tarix - diyarşuraslıq muzeylərinin yaradılması haqqında Sərəncam imzalandı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşiq sənətinin inkişafı, milli mərasimlərimizin təhlili istiqamətində ciddi tədbirlər həyata keç-

rildi. Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Ümummilli Lider Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Ulu Öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi "Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir" bəyanatı probleme təkəcə dövlət rəhbərinin yox, həm də müdrik bir el aqsaqqalının münasibəti idi.

Bu gün Azərbaycanın dövlət müstəqiliyi gündən-günə möhkəmləndirməkdədir, respublikamızda demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu prosesi dəha şüretlə inkişaf etməkdədir. Dövlətçiliyin teməlinin və milli varlığın özüünün mədəniyyətə bağlı olduğunu aydın dərən Ulu Öndər Heydər Əliyev deyib: "Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillerdir". Ümummilli Lider Heydər Əliyevin yürtüdüyü siyasi-mədəni xəttin layiqli davamçısı Prezident İlham Əliyevin inamla və sədaqətlə həyata keçirməkde olduğu mədəniyyət siyasetinin uğurlu nəticələri və perspektivləri artıq göz qabağındadır. "Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik" deyən Ümummilli Liderin işqli ideyaları bu gün də yaşayır ve həyata keçirilir.

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addimları ile sübuta yetirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənəşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrəti mühafizəcisi kimi görür. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti, məhz milli dövlətçilikdir. Milli dövlət ancaq erazinin, maddi servətlerin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hissələrinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz. Prezident İlham Əliyev dəfələrə Azərbaycan xalqının hər zaman milli-mənəvi dəyərlərinə sadiq olduğunu söyləyib. Dövlətimizin başçısı bildirilər ki, məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub-saxlaya bilir və bu gün müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də, məhz milli-mənəvi dəyərlər üzərində həyata keçirilir. Bu gün Ulu Öndərin ali ideyalarının gerçəkləşməsində Cənab İlham Əliyevlə birgə Onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti, YUNESKO və İSESOKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksek mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi, Mehriban xanım Əliyeva demokratik-hüquqi dövlət quruculuğu yolunda sürətli irəliyərək sivil dəyərləri əzx edən Azərbaycan cəmiyyətinin həyatına Birinci Xanım ənənəsini də getirmişdir. Əslində, nə vaxtsa çəqdaş dünəninin bizim dövlətçilik ərisimizdən mənimsediyi, tarixin hansısa mərhəlesində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı, məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Elçin Quliyev Gürcüstan DIN Sərhəd Polisinin rəisi ilə görüşüb



Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi Teymuraz Kekelidze başçılıq etdiyi nümayəndə heyətlərinin dövlət sərhədində işçi görüşü keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzində SIA-ya verilən məlumatə görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində mövcud əməliyyat şəraiti, sərhəd rejiminin təmin edilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakire olunub.

29 may Bakı şəhərində baş tutacaq futbol üzrə Avropa Liqasının final oyununa tamaşa etmək üçün hava, dəmiryolu və avtomobil nəqliyyatı ilə Gürcüstandan ölkəmizə gələcək azarkeşlərin dövlət sərhədində buraxılış məntəqələrindən sadələşdirilmiş qaydada keçmələri, bu kateqoriyadan olan şəxslər və onların nəqliyyat vasitələri üçün xüsusi keçid şəraitinin yaradılması üzrə məsələlər nəzərdən keçirilib və razılışdırılıb. Görüşdə sərhəd təhlükəsizliyinin təminatı üçün Azərbaycan və Gürcüstan sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibli qeyd edilib. Görüş dostluq və qarşılıqlı anlaşılma şəraitində keçib.

Mənəvi Dəyərlərin Təbliği Fondu 28 May - Respublika Günü münasibatlı konfrans təşkil edib



Mayın 27-də Mənəvi Dəyərlərin Təbliği Fondu nüsnətibəti "Şanlı tarix - şanlı respublika" adlı konfrans keçirilib. AZERTAC xəbər verir ki, konfransda Fondu icraçı direktoru Mehman İsmayılov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışır. Bildirilər ki, 1918-ci il mayın 28-de Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib, məsələn Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Cəmi iki ilə yaxın yaşlı Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqalə duyğularını gücləndirmək respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlanıb.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirilər ki, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi dövlət quruculuğu sahəsindəki işləri böyük əhəmiyyət kəsb edir. Hökumət hələ Gəncədə ikən Azərbaycan dilinin dövlət dilini elan olunması, Milli Ordunun yaradılması haqqında qanunlar qəbul etmişdir. İlkələrə imza atan Azərbaycan Xalq Cümhuriyyəti qısa bir dövrdə 40 minlik nizamı ordu təşkil edə bilib. Professor qeyd edib ki, Xalq Cümhuriyyətinin gördüyü işlər və müəyyənləşdiriyi hədəflər çox böyük tarixi əhəmiyyətə malikdir.

"Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni müxtəlifliklərin qorunması" mövzusunda məruzə ilə çıxış edən Fondu icraçı direktorunun müavini Rəfi Qurbanov qeyd edib ki, 1918-ci il mayın 28-de elan edilən Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində milli və dini məsələlərlə bağlı müddəələr öz əksini tapıb. Bəyannamədə Azərbaycanda yaşayan xalqların suveren hüquqlara malik olduğu, öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayıaraq, bütün vətəndaşların vətəndaşlıq və siyasi hüquqlarla təmin edildiyi, ölkə ərazisindən yaşayan bütün milletlərə azad inkişaf üçün geniş imkanlar verildiyi qeyd edilib. Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fonduñun sifarişi ilə hazırlanmış "Azərbaycan bayrağı" adlı videoçarx nümayiş etdirilib.

Trampin məktubunda: Azərbaycanla əməkdaşlığın perspektivinin üç prinsipi

Hazırda global geosiyasi mənzərədə mürekkebliklər və qeyri-müyyənliklər artır. Müxtəlif dövlətlər arasında münasibətlər gərginləşir, meydana yeni risk və ziddiyyətlər çıxır. Belə bir siyasiyada dünyanın böyük dövlətlərinin müstəqilliyini əldə etmiş ölkələrlə münasibətləri hansı prinsiplər üzərində qurmaq istədikləri məsələsinin konkretləşdirilməsi əhəmiyyət daşıyır. ABŞ Prezidenti Donald Trumpin Prezident İlham Əliyevə ünvanlaşdırılmış məktub həm də bu aspektdən maraq doğururdu. Təbii ki, bir təbrik məktubunda siyasi kursun incəlikləri eks olunmaz. Lakin hər təbrik məktubunda da konkretnı əməkdaşlıq təklifləri yer almır. ABŞ rəhbəri isə qısa məktubunda Azərbaycanla münasibətlərin çox vacib cəhətlərinə yığcam şəkildə toxunub. Onların global və regional geosiyası dinamika kontekstində analizinə ehtiyac var.

Tarixi nailiyyətin etirafı: dövlətçilik ənənəsi və intellektual potensialı olan xalq

Qlobal səviyyədə dünya geosiyasi aspektdə çox qarışdır. Hər an istenilen ölkəye qarşı riskli işlər ortaya çıxa bilər. Xüsusiyyətən böyük güclər gözlənilməz addimlar ata bilərlər. Belə şəraitdə bulanıq suda balıq tutmaq istəyen qüvvələr başqalarının daxili işlərinə qarışmağa və ya iftiralar uydurmağa meyl edə bilirlər. Azərbaycana qarşı ona dost olmaq istəməyən dairələrin zaman-zaman qarayaxma kampaniyaları aparmaları buna nümunə ola bilər. Bir sıra hallarda isə Azərbaycanı təhrif olunmuş obrazda təqdim etməklə onun xarici siyasetinə kölgə salmağa, uğurlarını gizlətməyə və beynəlxaldə əməkdaşlıq kanallarına zərər vurmağa çalışırlar. Son vaxtlarda da belə bir cəhdin şahidi olduq.

Lakin reallıq öz sözünü deyir. Bütün yalan və iftiralara baxmayaraq, dünyanın ən qüdrətli dövlətləri Azərbaycanla yaxın əməkdaşlıq etməyə hazır olduğunu daim bəyan edirlər. Bu günlərdə Amerikanın Prezidenti Donald Trumpin Azərbaycan Prezidentine ünvanlaşdırılmış məktub bu tezisi bir daha təsdiq edir.

Məktub Azərbaycanın milli bayramı - Respublika Günü münasibəti ilə yazılib. Əksər hallarda bu növ məktublar ümumi sözlərdən ibarət olur. Orada konkret təklif və ya fikir nadir hallarda yer alır. D.Trampin məktubu isə konkret əməkdaşlıq tezislidir. Lakin və qısa şəkildə dünyanın ən güclü dövlətinin başçısı İlham Əliyevlə əlaqələrin istiqamətlərini ifadə edib. Önce, təbii ki, Azərbaycan Prezidentini və Azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik edən D.Tramp 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi nailiyyət adlandırb. O, sözlerinə davam edərək vurğulayıb: "Yüz ildən artıq bir vaxt keçidkən sonra Amerika Birləşmiş Ştatları bütün azərbaycanlılarla birlikdə bu nailiyyətləri qeyd etməkdən məmənndur".

Burada dövlətçilik baxımından əhəmiyyəti olan bir ideya ifadə olunub. ABŞ keçən əsrin əvvəllərində yaradılmış demokratik Azərbaycan dövlətini birbaşa xalqın iradəsinin, dövlətçilik ənənəsinin və intellektual potensialının nəticəsi hesab edir. Yəni o, bir sıra dairələrin təqdim etməyə çalışdığı kimi, kimlərinse mərhəməti və ya hədiyyəsi yox,

The screenshot shows the homepage of the 'NEW TIMES' website. The main headline is 'Trampin məktubunda: Azərbaycanla əməkdaşlığın perspektivinin üç prinsipi'. Below the headline is a black and white photograph of Donald Trump and his wife Melania standing next to Ilham and Leyla Aliyev at a formal event. The website's navigation bar includes categories like SİYASƏT, GEOSİYASƏT, İQTİSADİYYAT, BEYNƏLXALQ MÜNASİBƏTLƏR, GLOBAL PROSES'LƏR VƏ TREND'LƏR, MÜSAHİBƏLƏR, ŞƏRH'LƏR, and KİBER MƏKƏN. On the right side, there are columns for 'Aktual' news and 'Səfərlər' (trips), as well as a sidebar for 'Diplomatic guşa' (diplomatic focus) featuring an interview with Erdogan.

xalqın mübarizəsinin, yüksək iradəsinin tarixi tekamülünün nəticəsi idi.

Bu baxımdan psevdotarixilərin gah erməni, gah da gürcüleri nümunə göstərməyə çalışması cəfəng bir hərəkətdir. Azərbaycan demokratiyasının, müstəqil dövlətçiliyinin kökü ölkənin öz tarixində, millətin kimliyində, onun daxili potensialının tarixən yeni zirvələr fəth etməsindədir. Donald Trump buları bir cümlədə ifadə etməyə çalışıb. Eyni zamanda, həmin hadisəni nailiyyət kimi qəbul edərək, onun qalmasında Amerikanın maraqlı olduğunu eks etdirib. Bu da həm bir-başa Azərbaycanın dövlətçilik tarixinə saygını göstərir, həm de indiki mərhələde Azərbaycanda aparılan siyasetin məhz müstəqil olduğuna dərin inamı ifadə edir.

Bu fikrin işığında məktubda həm Azərbaycanın regionda oynadığı geosiyasi rola verilən qiymət, həm də Bakı-Vaşington xəttində əməkdaşlığın perspektivi və barədə konkret istiqamətlərin ifadəsi olduqca böyük maraq kəsb edir. Açıq görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazın lideri kimi qiymətləndirir. Hesab edir ki, bunun tutarlı əsasları vardır. Həmin əsaslar üç prinsipdə eks olunur.

Üç prinsipin işığında: əlaqələrin güclənəcəyinə Amerika ümidiidir

Birinci, Azərbaycan regionda geosiyasi balans yaradan qüvvə kimi beynəlxalq təhlükəsizliyə, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfəsini verir. İkinci, Azərbaycan əməkdaşlıq formatlarına konkret layihələrlə məzmun verir, onları zənginləşdirir. Üçüncüsü, Azərbaycan demokratik dövlət quruluğunda davamlı islahatlar aparmaqdadır ki, onların sırasında qanunun alılıyının təmini xüsusi yer tutur. Bu məqamların hər biri üzərində geniş dəyişməzdir.

Birinci prinsip məktubda belə ifadə edilib: "Dövlətlərimiz arasında bir çox ortaş maraqlar üzərində qurulmuş güclü tərəfdəşli-

mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri... dəyərləndirir... Həmçinin Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə ve dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik".

Görünür ki, Vaşington Azərbaycanın bütün böyük dövlətlərlə balanslı əməkdaşlıq yaratmasına tam əmindir. Bu səbəbdən də Amerika ilə güclü tərəfdəşliyin mövcudluğunu təbii və proqnozlaşdırılan faktor kimi qəbul edilir. Onun "ortaş maraqlar üzərində qurulması" prosesin davamlılığına, sistemliyinə və konkret kriteriyallara əsasən qurulduğuna işarədir. Ən əsası isə odur ki, D.Tramp bu əməkdaşlığın perspektivinə tam inanır.

Fikrini daha da konkretləşdirərək, ABŞ Prezidenti nümunələr göstərir. Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə veren layihələr reallaşdırır, əməkdaşlıq formatları təkliq edir. Cənubi Qafqazda ikinci belə bir dövlət hələ yoxdur. Bu səbəbdən D.Tramp müqavimətə aparmağa ehtiyac görmür. Əvəzində, Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həllində tutduğu edalətli, müdrik və beynəlxalq hüquq normallarına tam uyğun olan mövqeyinə görə, Azərbaycan Prezidentindən razılığını bildirir.

Bununla əvəzində D.Tramp Azərbaycanın xarici siyasetinin çox mühüm bir məqamına işaretə verir. Məsələ ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi balanslaşma siyasetini ancaq milli maraqlar üzərində qurur. Bu mövqedə baxıqdır, ölkənin xarici dövlətlərlə əməkdaşlığı ilə Dağılıq Qarabağ münaqişəsinin həllində edalətli mövqə tutmaq arasında sıx bağlılıq görünür. Xarici siyasetin bu iki komponenti bir-birini təmamilayır. Sevindiricidir ki, Amerika rəhbərliyi İlham Əliyevin siyasi kursunun bu aspektinə xüsusi önem verir. Dolayışı ilə Ermenistan rəhbərlerinin təxribatçı informasiya fealiyyətinin nəticəsiz qaldığı aydın olur.

İkinci məqam aşağıdakı cümlədə ləkən ifadə edilib: "...Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin

liderliyinizi dəyərləndirirəm". ABŞ dövlət başçısı etiraf edir ki, Azərbaycan Prezidenti enerji sahəsində əməkdaşlıq prosesində liderlik edir, aparıcı rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi beynəlxalq əməkdaşlıq formatı kimi bu kontekstdə çox əhəmiyyətlidir.

Bununla yanaşı, Azərbaycan Prezidenti digər layihələrin də təşəbbüskarı kimi, Qərbin enerji təhlükəsizliyinin gücləndirməsində ciddi rol oynayır. Bununla Vaşington Azərbaycanı regional əməkdaşlığın memarı olaraq qəbul etdiyini ifadə edir. Bu keyfiyyətdə Azərbaycan qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verməkdədir.

Nəhayət, üçüncü məqam aşağıdakı kimi ifadə edilib: "Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun alılıy sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinleşməsi üçün imkanlar yaradacaq bütün addımları alıqşayırıq". Amerika rəhbərliyi Azərbaycanda islahatların genişləndirilməsini və davamlılığını qəbul edərək, qanunun alılıyinin təmin edilməsi aspektine xüsusi önem verdiyini vurğulayır. Bütövlükdə isə ölkə rəhbərliyinin ardıcıl olaraq həyata keçirdiyi islahatların düzgünlüyüne əminlik ifadə edir. Çünkü onlar həm Azərbaycan xalqının mənafeyinə xidmət edir, həm də beynəlxalq əməkdaşlıq üçün geniş perspektivlər açır. Bu məqam iki ölkə arasında əlaqələrin möhkəmlənməsini aparıcı faktor olaraq qəbul edilir.

Bütün bunların əsasında D.Tramp belə bir arzusunu ifadə edir: "Tərəfdəşliyimizin geləcək illərdə də inkişaf etməsinə səməniyyətlə arzulayıram". Deməli, Vaşington deqiq informasiyalara əsaslanaraq, analiz və proqnozlar əsasında belə qənəətə gələ ki, Azərbaycanın əməkdaşlıq mütləq inkişaf etdirilməlidir. Şübhəsiz, bu, Azərbaycan rəhbərliyinin böyük siyasi uğurudur. Və həmin istiqamətdə yeni-yeni nailiyyətlərin olacağına sarsılmaz inam mövcudur! Çünkü ölkə əmin əllərdədir!

Newtimes.az

Pirallahıda 28 May - Respublika Gününe həsr olunmuş tədbir keçirilib



Dünən Pirallahı Gənclər Mərkəzində "28 May - Respublika Günü" ilə bağlı ümumrayon tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx nümayış olunub. Sonra Pirallahı RİH başçısının müavini Anara Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar nitq söyləyib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti, mehz dövriyinin siyasi nizamının yenidən qurulduğu, imperiyaların yıldızlısı bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində, Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi, öz adını şanlı tariximizə həkk etdirib.

"Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul edib" deye xatirladan natiq, əlavə edib ki, İstiqlal Beyannamesinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur: "Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərse də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır."

"Azərbaycan Xalq Cümhuriyyətinin fealiyyətinin dövlətimiz və xalqımız tərəfində yüksək qiymətləndirildiyini nəzərə alaraq, Prezident İlham Əliyev 2018-ci illi ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İl" elan etmişdir" deye xatirladan natiq, qeyd edib ki, Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

A.Hacıbəyli sonda bildirib ki, ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqqorən liderliyi ilə gündən-günə daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da önemli bir ölkə mövqeyinə yüksələn Azərbaycan bütün sahələrdə yeni nailiyyətlər əldə edəcək.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycan Diller Universitetinin dosenti "Humanitar Araşdırma" İctimai Birliyinin sədri Nurlana Mustafayeva öz çıxışlarında, qeyd ediblər ki, bu gün Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formallaşmasının kökündə uzun illərdir həyata keçirilən uğurlu daxili və xarici siyaset dayanır. Bütün bunlarla yanaşı, ölkəmizin çoxəsrlilik dövlətçilik təcrübəsi var. "Məhz 1918-ci ildə Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 1918-ci il mayın 28-də Tbilisi şəhərində bəyan edilib. Təessüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqtə etdi. Lakin çox qısa bir tarixi dövr-cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ hesab edilir. Vurğulandı ki, hələ Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin fealiyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mü hüüm işlər görülüb" deyə N.Mustafayeva çıxışlarda vurğulayıb.

Rövşən NURƏDDİNOĞLU

YAP Xaçmaz rayon təşkilatı ali məktəbə yüksək balla qəbul olunan gəncə təqaüd təsis etdi



Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı

"Qurtuluş günü" ilə əlaqədar İYUN ayına

"Oxu aylığı"



elan etdi!

Ona qızıl kitab oxuyanlar mükafatlandırılacaqlar.

YAP Xaçmaz rayon təşkilatı yeni tədris ilində ali məktəbə ən yüksək balla qəbul olunan tələbə adını almış gəncə oxuduğu tədris ili müddətinde 100 manat miqdardında təqaüd təsis edib.

Eyni zamanda, rayon təşkilatı 15 iyul Qutluq Günü ilə bağlı iyun ayını "Oxu aylığı" elan edərək, ən çox kitab oxuyanları qiymətli hədiyyələrlə mükafatlandıracaq. Qeyd edilib ki, "Oxu aylığı"na iyun ayının 1-dən start veriləcək.

RƏFIQƏ

Tərtərdə 28 May Respublika Günü ilə əlaqədar tədbir keçirilib



Dünən YAP Tərtər rayon təşkilatının qərargahında YAP rayon təşkilatı, rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May Respublika Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Merkezi Meydanda Ulu Öndər Heydər Əliyevin xatiresini yad edib, abidəsi önünə ter çiçək dəstələri düzərzək, xatiresini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov 28 May Respublika Günü Azərbaycan xalqının və dövlətinin tarixində şanlı səhifə olduğunu qeyd edib, 1918-1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin, qısa zaman ərzində, dövlət quruluğu, qanunçuluq, ümumxalq əhəmiyyəti kəsb edən bir sərənət qanunlar toplusunun qəbul olunmasından və Azərbaycan dövlətçilik ənənələrinin bərpasından danışib: "1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə yenidən Azərbaycana rəhbərliyə qayidian Ümummilli Lider Heydər Əliyevin uzaqqorən siyaseti və şəxsi nüfuz və bacarığı sayəsində, bugünkü Azərbaycanın təməli qoyuldu. Azərbaycan daxili çarışmalardan, kürsü davasından, parçalanmadan və bir dövlət kimi dünya xəritəsində silinmə təhlükəsindən qurtuldu. Qısa zaman ərzində, Azərbaycan dövlətinin hərtərəfli inkişafını təmin edəcək tədbirlər görüldü".

Tədbirdə çıxış edən rayon Tarix-Diyarşunaslıq Muzeyinin direktoru Aybəniz Şahbazi, DSMF Tərtər rayon şöbəsinin müdürü əvəzi Anar Rüstəmov, Qaraağacı kənd tam orta məktəbinin direktoru Rəşad Qarayev çıxış edərək, 28 May Respublika Günü Azərbaycan xalqının qurur günü kimi həmişə qeyd olunduğudan danışıblar.

RƏFIQƏ HÜSEYNÖVA

BSU-da Respublika Günü qeyd olunub

Dünən Bakı Slavyan Universitetində 28 May Respublika Gününe həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin BSU-nun fənyesində yerləşən büstü önünə əklil qoyulub və Dövlət himni səsləndirilib. Respublika Gününe həsr olunmuş tədbirdə müstəqillik uğrunda canından keçən soydaşlarımızin xatiresi bir dəqiqəlik sükutla yad olunub.



Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Xənim Sultanova BSU-da Respublika Günü ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb və eləmetdar gün münasibəti ilə iştirakçıları təbrik edib.

Beynəlxalq münasibətlər kafedrasının müdürü, professor Həbib Məmmədov "Azərbaycanın dövlətçilik tarixində AXC-nin yeri" adlı məruzə ilə çıxış edib. H.Məmmədov bildirib ki, AXC

beynəlxalq münasibətlər və xarici siyaset sahəsində önemli diplomatik addımlar atıb və bir çox qonşu dövlətlərlə mehribən münasibətlər yaradıb. Cümhuriyyət hökumətinin xarici siyasetinin ən önemli uğurlarından danışan H.Məmmədov Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-faktō müstəqil dövlət kimi tanınmasını həmin uğurlardan biri kimi dəyərləndirib.

Sonra AXC-nin tarixini eks etdirən videoçarxın nümayışı olub.

Daha sonra çıxış edən Nəsimi rayon Gənclər və İdman İdarəsinin reis müavini Şahmar Tağıyev AXC dövründə gənclərin dövlət siyasetində rolü, hökumətin azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qəbul etdiyi qanun və qərarlardan söz açıb. Ş.Tağıyev bildirib ki, Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi və əsl vətəndaş kimi formallaşması namənə məqsədyönüllü islahatlar həyata keçirilib. Prezident İlham Əliyevin müasir dövrde gənclərə göstərdiyi diqqət və qayğıdan danışan Şahmar Tağıyev gənclər siyasetinin dövlətin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

Beynəlxalq münasibətlər və regionşunaslıq fakültəsinin tələbəsi Aynurə Rüstəmovanın "AXC-nin tehsil siyaseti" mövzusunda məruzəsində Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni-maarrif sahəsində görülən bir sıra mühüm tədbirlər, türk dilinin dövlət dilini edilməsi, məktəblərin milliləşdirilməsi və təhsil sahəsində həyata keçirilən digər islahatlar barədə danışıb.

Sonda tələbələrin ifasında vətənpərvərlikle bağlı şeirlər səsləndirilib.

ZÜMRÜD

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli tariximizin qızıl səhifələrindən biridir

*AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini
Cəbi Bəhramovun yap.org.az-a müsahibəsi*

-Cəbi müəllim, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 ili tamam olur. 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu və əhəmiyyəti nədən ibarətdir?

-Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli tariximizin qızıl səhifələrindən biridir. Çünkü bu tarix Azərbaycanın dövlət məstəqiliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisine sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Həmin dövrə zaman məsələni keşkin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağlımış, onun tərkibində olan xalqların məstəqiliyi üçün münbit şərait yaranmışdı. Həmin xalqlar öz talelərini həll etməli idilər. Baxmayaraq ki, o vaxtlar Zaqqafqaziya Seymi olsa da, dağılmaq üzrə idi. Azərbaycan xalqı özü öz taleyini həll etməli idi.

Məhz o dövrə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarından olan ziyanlar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək məstəqiliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdır, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edib ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. Hansı ki, o dövrə ermənilərin ərazi iddiaları var idi və bu məsələdə kənardan dəstək alırlılar. Həmçinin Rusiya imperiya iddialarından əl çəkməmişdi. Bütün çətinliklərə baxmayaraq, həmin şəxslər məstəqil dövlət qurdular. Çox qədim dövlətçilik ənənələri olan bir xalq kimi biz 1918-ci il mayın 28-də tarixi torpaqlarımızın şimalında dövlətçiliyimizi bərpa etdik. Dövlətçiliyin berpasını ister siyasi, ister iqtisadi, ister mənəvi-psixoloji, bütün aspektlərdən götürəndə xalqımızın həyatında çox mühüm bir hadise idi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı ve şərəfli yer tutur. 2019-cu ilde Xalq Cümhuriyyətinin elan edilməsindən 101 il ötür. Bu tarixle bağlı Ulu Önder Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqının dövlətçilik tarixi, qədim mədəniyyəti bütün çətinliklərə baxmayaraq imkan verdi ki, xalqımız yenidən dövlətçiliyini bərpa etsin və tariximizə şanlı səhifələrini yapsın. Təsadüfi deyil ki, Ulu Öndərin 1998-ci ilin yanvar ayında imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi qeyd olundu. Biz keçən il Cümhuriyyətin 100 illiğini qeyd etdik. Prezident İlham Əliyevin Sərəncamı



ile 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti III" elan olundu. Cümhuriyyətin 100 illik yubileyi çox yüksək seviyyədə qeyd edildi. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ulu Önder Heydər Əliyevin dediyi kimi Azərbaycanın məstəqiliyi əbədidir, daimidir, dönməzdır. Həyət nə qədər varsa, məstəqil dövlətimiz var olacaq. Bu il Cümhuriyyətinin 101 yaşı qeyd edirikse, vaxt gələcək 1001 yaşı qeyd olunacaq.

-Xalq Cümhuriyyəti cəmi 23 yaşasa da, Azərbaycan ötən əsrin sonlarında öz dövlət məstəqiliyini bərpa etdi. Bu dövrü necə xarakterizə edərdiniz?

-İki ildən sonra məstəqiliyimizin bərpasının 30 illiyini qeyd edəcəyik. Xalqımız çox ağır, eyni zamanda şərəfli yol keçib. Məstəqiliyimizi bərpa etdikdən sonra həyatımızın yeni səhifəsini yazmağa başladıq, öz taleyimizin sahibinə çevrildik. Amma dövlətçiliyimizin bərpası asan olmadı. Keçmiş SSRİ-nin, Rusyanın hərbi-siyasi dairələrinin təhribi ilə erməni faşizmi Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və nəticədə xalqımıza qarşı geniş-miqyaslı hərbi təcavüz başladı. Həm Rusyanın hərbi-siyasi dairələrinin, həm də Qərbi ölkələrinin yardımını olmasayı, ermənilər belə bir cinayətə əl ata bilməzdi. Bu təzkib olunmaz faktdır. Bütün bunlara baxmayaraq, Ulu Önder Heydər Əliyevin 1993-cü ildə həkimiyətə qayıdışı xalqımızı uğurumdan xilas etdi. 28 aprel 1920-ci ildə məstəqiliyimizi itirdikse, 15 iyun 1993-cü ildə Ulu Önder Heydər Əliyevin hakimiyətə qayıtmıştır. Ona görə də, həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Təbii ki, 1993-cü ildə Ulu Önder Heydər Əliyev çox ağır məras qalmışdı. Amma böyük dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan bütün çətinlikləri dəf etdi. Və Azərbaycan xalqı sübut etdi ki, dövlət yaratmaq və idarə et-

mək iqtidarında olan xalqdır. Eyni zamanda, xalqımız Heydər Əliyevin timsalında çətin anlarda xalqı xilas edib onu çox düzgün istiqamətə yönəltmək bacarığı olan şəxsiyyət yetişdirdiyini də sübut etdi. Məhz buna görə də, xalqımız haqlı olaraq Ümummilli Lider Heydər Əliyevi müstəqil Azərbaycanın memarı və qurucusu hesab edir.

Biz tariximizə nəzər salsaq, Azərbaycan xalqının dünya tarixinə görkəmli dövlət xadimləri verdiyini görərik. Onların sırasında Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıllı, Əlimərden bəy Topçubaşovun və başqalarının adını çəke bilərik. Eyni zamanda, xalqımız elm, mədəniyyət sahəsində də bəşəriyyət üçün görkəmli şəxsiyyətlər yetişdirib. Məsələn, Nizami Gəncəvi seviyyəsində mən böyük yaradıcı insan, mütəfəkkir dünyada tanımırıam. Elcə də, Nəsimi XV əsrə yaşımiş dünyanın en böyük filosoflarından biri olub. Mən həmçinin, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Qara Qarayev kimi böyük şəxsiyyətlərin də adını çəke bilərem ki, xalqımızın yetişdirdiyi bu insanlar dünya mədəniyyətinə və elmine böyük töhfələr veriblər. Təbii ki, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın yetişdirdiyi en böyük şəxsiyyətlərdəndir. Heydər Əliyev millətimizin qururudur, məstəqil dövlətimizin qurucusudur. Ona görə də, Azərbaycan xalqı öz qəlbində Ulu Öndərimizin əbədi abidəsini ucaldırıb.

-Xalq Cümhuriyyətinin varisi olan müasir məstəqil Azərbaycanın bugünkü inkişafı, qazandığı uğurlar haqqında nə deyə bilərsiniz?

-Ümummilli liderimiz Heydər Əliyevin qurduğu məstəqil Azərbaycan dövləti bu gün dünya miqyasında böyük nüfuzu malikdir. Prezident İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi siyaseti uğurla həyata keçirir. Müdrik, uzaqgörən dövlət xadimi kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyaset Azərbaycanı firevan gələcəyə aparır. Məstəqil dövlətimiz bu gün çox etibarlı ellərdədir. Ulu Önder Heydər Əliyevin vurğuladığı kimi Azərbaycanın dövlət məstəqiliyi əbədidir, daimidir, dönməzdır. Bu müdrik kəlam uğurla inkişaf edən məstəqil ölkəmizin timsalında öz təsdiqini tapır.

Bu gün Azərbaycan dünyanın sürətli inkişaf edən dövlətlərindən biridir, ölkəmiz dünyaya yeni simada təqdim olunur. Məstəqil Azərbaycanımız Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısidır, ölkəmizin razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. 28 illik məstəqiliyimiz dövründə Azərbaycan xalqıdır.

Amma inanıram ki, bu yönələn işlər nəticə verəcək, tez-

TÜRK OĞLU ÖZİL

Musiqisi: Lalə Cəfərova
Sözləri: Rəmiq Muxtar



Türk oğlu, türkdür Özil,
"Arsenal"ın ürəyi.
"Çelsi"yə qol vurmaqdı,
Bakımızda istəyi.

Nəqarət:
Səninlə fəxr eləyir,
Rəcəb Tayyib Ərdoğan.
İkinci vətənindir,
İlhamlı Azərbaycan.

Bütün azarkeşlərin,
Gözü dikilib ona.
Zəfər arzulayıraq,
Türkün lider oğluna.

Azərbaycan sevgisinin,
Ürəyində gəzdirir.
Bu Turan sevgisidir,
Heç bir kəsə deyil sərr.

29.05.2019
Bakı



liklə xalqımızın öz gücü, intellektual, iqtisadi, hərbi qüdrəti hesabına torpaqlarımız işğaldan azad olunacaq. Hörmətli Prezidentimiz İlham Əliyev hər zaman deyir ki, İrəvan, Göyçə, Zəngəzur bizim tarixi torpağımızdır. Bizim heç kimə qarşı torpaq iddiamız yoxdur. Biz bütün itirilmiş torpaqlarımıza geri qayıdacaqıq.

-Cəbi müəllim, AMEA-nın Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyəti haqqında sanballı elmi əsərlər hazırlanıb. Hazırda bu istiqamətdə hansı işlər görürlər?

-Bu istiqamətdə fealiyyətimiz davam edir. İnstitutumuzda Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsi fealiyyət göstərir. İnstitutun direktoru, akademik Yaqub Mahmudovun baş redaktorluğu ilə iki cildlik Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası nəşr olunub. Əlavə olaraq Cümhuriyyətin şəxsiyyətləri haqqında əsərlər hazırlanır. AXC ilə bağlı bir sıra tarixi sənədlər müxtəlif ölkələrin arxiv sənədlərində saxlanılır ki, onlar instituta getirilir və elmi dövriyyəye daxil edilir.

AXC-nin fealiyyəti Tarix İnstitutunun müvafiq şöbəsində tədqiq olunmaqla bərabər həm də bu mövzuda dissertasiya işləri yazılıb müdafiə olunur.

Şər şəbəkəsi yenə də iş başındadır

Xədicə İsmayıllar erməniyə bütün mənliklərini verirlər

Bu sözü deməliyəm, bəlkə də bundan da kəsərlər söz deməliyəm. Özünü “araşdırıcı-jurnalist” hesab edən, bütün varlığını erməniyə satan Xədicə İsmayılları kimi əxlaqsızlar daha kəsərlər sözə la-yıqdır. Çünkü hər şeyini erməniyə verən əxlaqsızlıq mənbəyi olan X.İsmayıllı həmişə kimliyini dönə-döna göstərib və bu gün də göstərdi. Belə ki, bu günlərdə X.İsmayıllı sosial şəbəkədə Ramil Səfərovun biabırçı cinayət törətdiyini yazıb. O, iddia edib ki, Azərbaycan hakimiyyəti güya Ramil Səfərovun üzərindən seçkiqabağı xal qazanıb. Bu bədnəm jurnalisticin bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən böyük etirazla qarışdırıb.

Hafiz Hacıyev: “Xədicə İsmayılları kimi əxlaqsızın Azərbaycan torpağında yaşaması cinayətdir”

Müasir Məsavat Partiyasının sədri Hafiz Hacıyev, bütünlük, qanı, əqidəsi erməni olan əxlaqsız ve mənəviyyatsız X.İsmayıllı Ramil Səfərov haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərək, qeyd edib ki, qəhrəmanları təhqir edən, damarlarında erməni qanı axan X.İsmayılları kimi əxlaqsızlar məsuliyyətə cəlb edilməlidirlər: “Bu gün Azərbaycana qarşı böyük ideoloji hücum var və bu hücumun başında erməni mafiyası və diasporası durur. Burada Xədicə İsmayıllı kimilərdən istifadə edirlər. Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanları təhqir etmək, Azərbaycan Ordusunu təhqir etmək deməkdir. Bunnar qarışılıq yaratmaqdən ötrü bu yollara əl atırlar və istəyirlər ki, Azərbaycanda qarışılıq yaransın. Eyni zamanda, Azərbaycan Ordusunu gözən salmağa çalışırlar. Bunların fikrincə, Azərbaycan Ordusu ermənilərə gülə atmamalıdır. Gülə atanları da Xədicə kimilər düşmən elan edirlər. Ona görə də, düşünürəm ki, bunlar haqqında ciddi tədbir görmək lazımdır. Bu adamlar bizim milli qəhrəmanımızı təhqir edir, onların valideynləri məsələ qaldırıb, prokurorluğa şikayət etsinlər. Biz də görə ki, bunlar kimdir ki, xalqımızın qəhrəmanlarını təhqir edirlər. Bunnar tək deyil, onların da burada duran müxalif qüvvələr var.

Onlar özləri də, görürler ki, Ali Baş Komandan ciddi göstərişlər verir və ona görə də narahatdırılar. Bunların bir tərəfi gedib ermənilərə çıxır. Əslində, bunlara Azərbaycanın havasını udmağı da qadağan etmək lazımdır. Mən düşünürəm ki, bu cür əxlaqsızlığı yol vermək olmaz. Xədicə İsmayıllı, bu gün kimi, bir daşı-daş üstdə qoyubmü? Xeyr. Ermənilərə məlumat ötürməkdən başqa işləri yoxdur. Belələri Azərbaycan kimi bir ölkədə yaşamamalıdır. Xədicə İsmayıllı, faktiki olaraq, xarici keşfiyyat orqanlarının, həm də genetikasından irəli gələrək, ermənilərlə eyni mövqə sərgilədiyindən, ona qarşı da ciddi tədbir görülməlidir”.

Məsələ ilə bağlı politoloq Elçin Mirzəbəyli açıqlamasında bildirib: “Xədicə İsmayıllı Azərbaycan Ordusunun güclənməsini korrupsiya kimi qiymətləndirib, vətənpərvərlik faktorunu aşağılayıcı amil kimi təqdim etməyə çalışıb. Xədicə bu iddialarından diqqəti yayındırımaq üçün isə, Ramil Səfərov məsələsinə qabardıb. Bu, Azərbaycana qarşı son dövrlərdə bəzi beynəlxalq təşkilatlar tərəfindən aparılan kampaniya-nın tərkib hissəsində yer alan məsələdir. Əslində, bu tezislərin kənardan ötürüldüyü



Khadija İsmayıllı

29 MİN. •

...

Münaqişəni uzadırlar ki, hərbi büdcəni yeyib, pul qazansınlar, buna etiraz edən adamların üstünə vətənpərvərlik adı altında saçılımları göndərirlər.

Adamların vətənə sevgisindən sui istifadə edib bayraq dirəyində pul yedilər, biabırçı cinayət törətmüş Ramil Səfərovun üzərindən seçkiqabağı xal qazandılar.

göz qabağındadır. Açıq şəkildə ermənilərin mövqeyini ifadə edən tezislərdir və aydın məsələdir ki, bu da Xədicənin ağlığının məhsulu deyil.

Azərbaycan Ordusunun güclənməsi və müasir silah-sursatla təmin olunması Xədicənin və onun Ermənistandakı doğmalarını çox ciddi şəkildə narahat edir. Buna görə də, belə aqressiv məlumat paylaşır”.

Politoloq qeyd edib ki, Xədicə öz paylaşımında sadaladıqları ittihamları Ramil Səfərov məsələsi ilə təsdiqləmək isteyir: “Ermənistan cəmiyyətində və Paşinyan hakimiyyətində Azərbaycanın ünvanına səslənən ittihamlara və ölkəmizə qarşı sosial şəbəkələrdə aparılan təbliğat kampaniyalarına diqqət yetirsek, Xədicənin açıqlamalarından qətiyyən fərqlənmədiyi görərik”.

Ramil Səfərovun Azərbaycanın dövlətçilik rəmzi olan bayrağının qururunu qorudığını və xalqın ona olan münasibətinin də ortada olduğunu söyləyən E.Mirzəbəyli sözlərinə onu da əlavə edib ki, Azərbaycan Prezidentinin bu məsələdə nümayiş etdirdiyi qətiyyətli mövqeyini ermənilər həzm edə bilmirlər. Bu səbəbdən, Xədicənin mesajlarında ermənilərdə olan narahatlıq faktoru dayanır.

Fazıl Mustafa:

“Psixi durumu və əxlaqi səviyyəsi ortada olan birisinin - Xədicə İsmayıllı kimi mənəviyyatsızlar yığının özləri cinayətkarlardır”

Bu sözleri millət vəkili Fazıl Mustafa Xədicə İsmayıllı polkovnik-leytenant Ramil Səfərovu “cinayətkar” adlandırmışına münasibət bildirərkən deyib. O, X.İsmayıllı hakimiyyətin R. Səfərovun başına gələn hadisələrdən istifadə edərək seçkiqabağı xal qazanması barede söylədiklərinə belə cavab verib: “Bir adam illər sonra bu mövzuya qayıdırsa, deməli, onu buna təh-

mət orqanlarının hansı rol oynadığı daha parlaq cizgilərlə ifadə olunur. Sərr deyil ki, Xədicə İsmayıllı hər platformda guya Azərbaycan hökumətinə müxalifətdə olduğunu iddia etə də, əslində, xaricdən aldığı təlimatlar əsasında birbaşa dövləte qarşı fəaliyyət göstərir. Ermənilərlə əməkdaşlıq etmək onun tərcüməyi-halından qırmızı xətlə keçir. Ele yaxın tarixə qısa ekskurs edərək, bir neçə məqamı xatırlatmaqla, bu anti-Azərbaycan yönülü fəaliyyətin müəyyən konturlarını görmək mümkündür.

Çünki normal halda, etik baxımdan, qəbul edilməz sayılan addımları atmaq Xədicəyə “bir qurtum su içmək” kimi asandır. Bu, o X.İsmayıllı ki, uzun illər eyni cəbhədə yer aldığı, öten ilin oktyabrında isə, “səyasi mehbus” məsələsində üz-üzə geldiyi, hətta “ağılış və ambisiyoz” adlandırdığı Əli Kerimli və Cəmil Həsənli ilə 4-5 ay sonra mitinqdə ciyin-ciyinə “poz vermesi” onun üçün qətiyyən xəcalet çekiləcək bir nüans deyil. Yetər ki, maraqların üzəla biləcəyi bir nöqtə tapmaq mümkün olsun. Xədicənin ermənilərlə mənafelərinin üst-üstə düşdürüyü məqamlar isə, görünür, yetərincedir. Onlar hər kəsden şəffaf olmayı, cəmiyyətə hesabat verməyi umduqları halda, özləri bu yönədə çağırışları süngü-bıçaqla qarışlayırlar. X.İsmayıllı belələrindəndir.

Erməni qanının daşıyıcısı!

Xatırlatmaq yerine düşərdi ki, X.İsmayıllı ana tərəfdən erməni olduğunu müxalifətçi Elman Türkoğlu (Bayraqdar) da iddia etmişdi. Xatırlatma: “Xədicə İsmayıllı ata tərəfdən deyil, ana tərəfdən ermənidir. Amma buna baxmayaq, onun həqiqi soyadı İsmayılyandır. Çünkü onun damarında erməni qanı axır. O, Azərbaycan jurnalisticasının en pozğun əməkdaşı və üz qarasıdır. Xədicə İsmayıllı kimilər erməni zabitinə analıq, bacılıq, arvadlıq və... etmək istəyənlərindəndir. Belələri elə erməni zabitinin arvadı olmağa layıqdir”.

X.İsmayıllı kimi əxlaqsızlar bir daha anlamalıdırlar ki, Ramil Səfərov o hərəkəti ilə, elə bir şey etdi ki, artıq erməni zabitinə dünyanın harasında olursa-olsun, Azərbaycan əsgəri, zabitli ilə üz-üzə qalmağın onun üçün necə baha başa gələcəyini dərk etdi. Artıq onun gözü qorxur! Ramil Səfərov düşmənə göstərdi ki, Azərbaycan xalqı, kişi ona edilən vəhşiliyi unutmayıb və hər vasitə ilə və dünyanın harasında olmasından asılı olmayaraq, intiqam almağa çalışır və çalışacaq.

Ramil Səfərov düşmənə başa saldı ki, Azərbaycan əsgəri, kişi cəsərli və qururludur. Başa saldı ki, heç bir Azərbaycan kişi ermənidən qorxmır və hər vasitə ilə onu parça-parça etməye hazırlıdır. Ramil düşmənə ilk zərbəni endirdi, Mübariz və aprel döyüsləri düşməni noqdauna saldı... Erməniləri noqdaundan çıxarmağa çalışan və məhz Ramil Səfərovların sayesinde erməni tecavüzüne uğramayan xədicələrin, isteklərindən asılı olmayaraq, düşmənə son və öldürücü zərbəni tezliklə Ordumuz vuracaq.

Rəfiqə HÜSEYNOVA

28 may 2019-cu il

YAP Qobustan rayon təşkilatının şura iclası keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının şura iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Füzuli Güllaliyev Yeni Azərbaycan Partiyasının Ümumrespublika Müşavirəsinin irəli gələn vəzifə və tapşırıqlardan danışaraq, son iller ərzində, ölkəmizin uğurlu inkişaf yolu keçdiyini, Azərbaycanda sosial sahədə inqilabi addımlar atıldığından deyib: "Bu gün Azərbaycanın son 16 ilə, əldə etdiyi möhtəşəm, əzəmətli inkişafı ölkə Prezidenti İlham Əliyevin adı və Onun, bila-vasitə heyata keçirdiyi düşünülmüş siyasetlə bağlıdır. Amma bunda baxmayaraq, bəzi daxili siyasi qruplar və xarici dairələr, onlara qulluq edən mətbuat əsəssiz, qərəzli şəkildə həyata keçirilən siyaseti ləkələməyə, onun əhəmiyyətinə azaltmağa müəyyən cəhdər göstərsələr də, heç bir şeye nail ola bilmirlər. Çünkü dövlət başçıımız növbəti illərdə də, Azərbay-



can Prezidenti kimi Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan, ölkəmizi böyük perspektivlərə doğru aparan uğurlu inkişaf strategiyasını davam etdirəcək. Bu yolda Azərbaycan gəncliyi, o cümlədən, YAP gəncləri hər zaman Prezident İlham Əliyevin etrafında sıx birləşməklə, Onun həyata keçirdiyi siyaseti dəstekləyirlər".

Tədbirdə şura üzvlərindən Axundova Aynur, Cəfərov Zaur, Mikayılov Elman, YAP feallarından Şikarov Aftandil, Hüseyn Emin və başqaları çıxış edərək, Azərbaycanın uğurlu inkişafından və dünyada nüfuzunun artmasından danışaraq, vurğulayıblar ki, "siyasi mühacir" adı ilə Avropaya sığınır, ölkəmizə qarşı qarayaxma kampaniyalarını davam etdirən

satqınlar bir daha mənəviyyatsızlıqlarını nümayiş etdirirlər.

Tədbirdə Qobustan rayon icra hakimiyyətinin başçısı, YAP Qobustan rayon təşkilatının idarə heyətinin üzvü Adil Məmmədov, Azərbaycanın son on altı ildə əldə etdiyi möhtəşəm və əzəmətli inkişafı ölkə Prezidenti İlham Əliyevin adı və Onun, bilavasitə həyata keçirdiyi düşünülmüş siyasetlə bağlı olduğunu söyləyib: "Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andicmə mərasimində söylediyi bu fikirleri, bir daha yada salmaq istərdim: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək və daha da güclənəcəkdir". Prezident İlham Əliyev bu günlərdə rayonumuzda olarken, bir sıra sosial obyektlərin, Bakı-Şamaxı-Yevlax -magistral yolundan Poladlıya gedən 6 kəndin əhalisine xidmet edən yeni çəkilmiş asfalt yolu, rayon xəstəxanasının 5 mərtəbəli yeni binasının, 200 nəfərin çalışacağı Xalça sexinin açılışında iştirak etməsi

Qobustanın sosial-iqtisadi inkişafına qayğısının bariz nümunəsidir. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamları ilə rayonun Sündü kəndində yeni məktəb binasının tikintisine, Bakı-Ərəbqədim-Göydərə kəndlərinə yeni yol çəkilişinə, çoxmənzilli yen yaşayış binasının tikintisine 7 milyon manata yaxın, ilkin olaraq, pul vəsaiti ayrılmışdır. Möhtərem Prezidentimizin rayonumuza səfəri və səfərdən dərhal sonra imzaladığı sərəncamlar bir daha Prezidentimizin regionları, o cümlədən, Qobustan rayonunun sürətli inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir".

Sonda müzakirə olunan məsələlərə bağlı müvafiq qərar qəbul edilib. İlk təşkilatlarla əlaqələrin möhkəmləndirilməsi, onların səmərəli fəaliyyət göstərməsi üçün müvafiq tədbirlərin görülməsi tapşırıldı, YAP feallarına sosial şəbəkələrdə daha aktiv fəaliyyət göstərmək tövsiyə edilib.

Rəfiqə KAMALQIZI

Coca-Cola®

Azərbaycan xalqını
28 MAY - RESPUBLİKA GÜNÜ
münasibəti ilə təbrik edirik.
Xalqımıza əbədi müstəqillik,
sülh və əmin-amallıq,
bol-bol sevincli günlər
arzulayıraq!

Mxitaryan futbol oynayır, yoxsa ipli kukla kimi oynadılır?

“Arsenal”ın erməni əsilli futbolçusunun özündən razılığı, müştəbehliyi və təkəbbürü, nəticədə, özünün ətrafında yaratdığı sifarişli gen-bol reklamını bumeranq zərbəsinə çevirdi

Bu günlərdə, məlum oldu ki, İngilterənin “Arsenal” futbol klubunun erməni əsilli futbolçusu Henrix Mxitaryan həmin klubdan uzaqlaşdırılacaq. Əslində, burada təəccüblü nə isə yoxdur. Çünkü erməni futbolçu artıq özünü doğrultmur, hətta yerli oyunculara belə, ehtiyat oyuncular skamyasında iki tayının bitməsini gözləyir. Onuda, qeyd etmək yerinə düşərdi ki, Mxitaryanın özündən razılığı, müştəbehliyi və təkəbbürü nəticədə özünü ətrafında yaratdığı sifarişli gen-bol reklamını bumeranq zərbəsinə çevirdi. Bu zərbə, həm də onun karyerasına kifayət qədər mənfi təsirini göstərdi. Yeri gəlmışkən, “Arsenal” rəhbərliyi də fürsətdən istifadə edərək, Mxitaryani komandanın uzaqlaşdırmaq qərarını verməklə, həm də Mxitaryanın erməni lobbisinin və lobbi ilə əlbir olan müəyyən siyasi dairələrinin təsiri altında olmasına qarşı etirazlarını bildiriblər. Bu etirazların tərkibində klub rəhbərliyinin futbolçu ilə növbəti ildə müqavilənin uzadılmaması faktını göstərmək olar.

“Arsenal” Mxitaryandan imtina edir:

“O, artıq özünü doğrultmur, ona görə də, çox vaxt ehtiyatda saxlanılır”

Düzdür, hər bir əcnəbi futbolçu, yaxud digər idman növündə təmsil olunan legioner idmançı milli mənsubiyyətini, yaxud doğulduğu ölkəsinin maraqlarını təmsil edə bilər, ancaq bu maraqlar qərəz, böhtan və şər üzərində qurulmamalıdır!

Növbəti haşiyəni çıxaraq, daha bir xatırlatmayı etmək tam yerine düşərdi. H.Mxitaryan təmsil olunduğu ölkəsi tərəfindən işğal olunan və işğal olunması faktı nüfuzlu beynəlxalq qurumlar tərəfindən tanınan Qarabağ 3 dəfə (!!!) qanunsuz səfərlər edib. Bəllidir ki, belə bir addım atan şəxslər Azərbaycan qanunlarının tələb etdiyi müddəalar çərçivəsində ittihəm olunur, həmçinin, qara siyahiya salınırlar. Ancaq Azərbaycan dövlətinin idmanı siyasetə qatmamaq prinsipi, üstəlik, Mxitaryanın qanunsuz addımını güzəşte getməsi, o cümlədən, Bakıya gələcəyi halda, ən yüksək təhlükəsizlik



təminatının vəd edilməsi, artıq özü-özlüyündə ölkəmizə qarşı aparılan qara, məntiqsiz və heç bir əsası olmayan piaraların üzərindən çalın-çarpaz xətlər çəkdi. Ancaq erməni futbolcu yene də, sözün əsl mənasında, erməni həyəzliginə salaraq, necə deyərlər, özünü metaha mindirməkdə davam etdi. Nəticədə, ele təmsil olunduğu “Arsenal” klubu onun yararsız, lazımsız və oyun keyfiyyəti aşağı düşmüş futbolcu olduğunu bəyan edərək, “O, artıq özünü doğrultmur, ona görə də, çox vaxt ehtiyatda saxlanılır” fikirlərini irəli sürərək, növbəti mövsümde heyətində görmək istəmədiyini bildirdi. Məhz bu reallıq onun erməni həyəzliginə dəyən ciddi bumeranq zərbəsi oldu.

Azad Rəhimovun “F - 16” ironiyası Azərbaycan əleyhinə işləyən qara PR maşınının nasaz olduğunu sübuta yetirdi

İstisna etmək olmaz ki, Mxitaryanın təhlükəsizliyi məsəlesi Azərbaycanı istəməyen xarici qüvvələrin ölkəmizə qarşı çirkin kampaniya təşkil etmək, “Arsenal” tərəfindən Mxitaryanı reklam edib, daha baha qiymətə satmaq və istisna deyil ki, gələcək məğlubiyyətdən sıortalanmaq məqsədi daşıyıb.

Bu arada, Azərbaycanın idman və Gənclər naziri Azad Rəhimovun xarici mediaya verdiyi müsahibəsində “Bəlkə onun dalınca “F - 16” qırıcı teyyarası göndərək” tipli yerində deyilmiş ironiyasını da xatırlaya bilərik. Məhz bu ironiya artıq özü-özlüyündə bütün kartları tam şəkildə açdı, erməni lobbisinin, Azərbaycan əleyhinə işləyən qara PR maşınının nasaz olduğunu sübuta yetirdi. Çünkü Bakıda UEFA finalı baş tutacaq və artıq Bakı öz qonaqlarını qəbul etməye başlayıb be!“

UEFA-nın prezidenti Aleksandr Ceferin:
“Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”

Daha bir mühüm məqama diqqət yetirək. Belə ki, UEFA-nın prezidenti Aleksandr Ceferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib. Belə ki, Ceferin final oyunu fonunda Azərbaycanda insan haqlarının vəziyyəti haqqında deyilənlər münasibət bildirərək, qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir. UEFA prezidenti Mxitaryanın “təhlükəsizlik” məsələsinə görə, Bakıya gəlməməsinən dən danişib. Bildirib ki, Mxitaryanın dedikləri Fransada “Avro-2016” keçirildiyi ilə paralellik təşkil edir. “Terror hücumlarının hədəfinə olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik” - deyə UEFA prezidenti qeyd edib.

Sonda isə, qeyd etmək yerinə düşərdi ki, bütün bu kimi çirkin kampaniyaların təməlində Mxitaryanın futbol oyunçusu kimi deyil, ipli kukla kimi oynadılması faktı, həqiqətən də, bir sıra hallarda siyasetin idmana bulşdırılması amilini növbəti dəfə ortaya atır. Lakin Azərbaycan reallığı, bir daha bütün dünyaya sübut etdi ki, belə çirkin siyasi oyunlar üçün meydانın Bakı olaraq seçilmesi səhv bir qərardır, çünkü Azərbaycan xalqının çox gözəl bir atalar misali var, yalan ayaq tutar, amma yerimez. Necə ki, Mxitaryan və onun havadarları özləri-özlərinə yalan vay-şivənləri ile çox dərin bir quyu qazmış oldular...

Rövşən RƏSULOV

28 MAY RESPUBLİKA GÜNÜ



“Azərsun Holding” Şirkətlər Qrupu
28 may Respublika günü
münasibətilə xalqımızı təbrik edir!

28 may 2019-cu il

Geci gedib, tezi qalıb - cavab verəcəklər!

Yaxud erməniyə dayı, əmi, hətta ata deyənlər haqqında...

Avropa təfəkkürü, yaxud "insan haqları" fonunda açıq-aşkar erməniyə nəinki dayı, əmi, hətta ata deyə müraciət edən sosial bəla yiğnağının son vaxtlar Azərbaycan dövlətinin milli maraqları eleyhinə sürət götürmələri, heç də əbəs, yaxud təsadüfi məsələ deyil.

Ona görə əbəs ve təsadüfi deyil ki, son vaxtlar ölkəmizle bağlı cərəyan edən müsbət hadisələr birbaşa onların dayalarını, əmlərini, atalarını ciddi şəkildə narahat edir və əndişələndirir. Neticədə isə, verilən təlimatlar, sifarişlər və əmrlər anti-Azərbaycan xarakterli statuslardaya alır. Bənzər və mahiyyətə eynilik təşkil edən statusların sahiblərinin kim olduğunu isə, bir daha xatırlatmağın yeri var. Xədicə İsmayılov, Günel Mövlüd, Gültəkin Hacıbəyli və s...

Mövzunun tam məğzinə keçməmişdən önce, bir neçə detala nəzər salmağı məqsədə uyğun hesab etdim. Hələ 2016-ci ilin şanlı aprel zəfərindən sonra Ermenistanın o zamankı rəhbərliyi ölkə mediasında alındıqları ağır, sarsıcı məglubiyətlərini ciddi-cəhdələ gizlətməye çalışırdılar. Hətta yalanlarını, o dərəcədə şisirdildilər ki, demə, Azərbaycan Ordusu qələbə qazanmayıb, əksinə, meglub olaraq geri çəkilib və s. Bele bir həssas məqamda AXCP sədri Əli Kərimlinin sosial şəbəkədəki statusu dərhal Ermenistanın sayt və portallarının yazılı nəşrlərinin manşetlərini bəzədi. Təqdim etdiyimiz fotoda həmin statusu açıq-aydın göra bilərsiniz. Bu, birbaşa dövlət maraqlarına qarşı satqınçılığın, xəyanətin və düşmənə işləməyin bariz göstəricisi və sübutudur. Təessüf ki, bu gün də eyni mövqedən çıxış edən Ə.Kərimli hələ də erməni dəyirmənə su tökmək meşğul olmaqdadır və o, bu məsələdə tək deyildir!

Azərbaycanın şanlı Silahlı Qüvvələri Qarabağın azadlığını, torpaqlarımızın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün müvafiq addımlarını atarsa, Xədicə İsmayılov haray-şivən qaldıracaq ki, Qarabağda ermənilərin "haqları pozulur"

Bir neçə gün önce, özünü gah "araşdırmaçı-jurnalist" gah da "hüquq müdafiəcisi" adlandıran Xədicə İsmayılovın "Facebook"-dakı statusu insanların hiddətinə səbəb olmuşdu. Hətta "SƏS" qəzeti olaraq, "Tərs baxış" rubrikasında "Siyasi ləçərlərin bir adı var - Xədicə İsmayıll!" başlıqlı sərt tənqid yazı ilə çıxış da etmiş, Macaristanda Dövlət Bayra-



gımızı təhqir edən erməni zabitinə layiq olduğu cəzasını yerindəcə (!) verən qəhrəman zabitimize qara yaxan, onu "qatil" və "biabırçı cinayət töredən şəxs" adlandıran X.İsmayılov, bilavasitə erməni sifarişinə xidmət göstərdiyini sübuta yetirmişdir. Bütün hallarda, Azərbaycan Ordusunun adına ləke salmağa çalışan bu üsnür, hətta o qədər həysizliyə varıb ki, Qarabağ münaqışının ölkəmiz tərəfindən, guya ki, qədsən uzadılmasını iddia edib. Halbuki bu məsələdə işğalçı Ermənistən və təcavüzkar ölkənin keçmiş və hazırlı rəhbərliyi əsas təqsirkarlardır, dünya birliliyi də həmin reallığı bəyan edir. Sabah isə, Azərbaycanın şanlı Silahlı Qüvvələri Qarabağın azadlığını, torpaqlarımızın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün müvafiq addımlarını atarsa, həmin bu X.İsmayılov dərhal tumanını başına çəkərək, haray-şivən qaldıracaq ki, Qarabağda ermənilərin "haqları pozulur" və s.

Bu arada, bir daha təkrar etməyin yeri var ki, martin 8-də "Qadına siddətə yox" şüarı ilə "Azad qadın" heykəlinin qarşısında icazəsiz piket keçirib, saç-başlarını yolan X.İsmayılov və özükimilərinin yanında dəyənan əsas figurlardan biri də şücaəti dünyanın dilində əzber olmuş şəhid milli qəhrəmanımız Mübariz İbrahimov "qatil" adlandıran Nəriman Şahmarzadə olub. Bu faktın özü, artıq bu murdar, qadınlıqdan kənar məxluqların haraya, necə və neçəyə satıldıqlarını sübuta yetirir.

Ya onların millətlərinin mənsubiyəti bəlli deyil, ya da erməni qanı daşıdıqlarını bu kimi davranışları ilə isbatlayırlar

Belələrindən daha birisi, uzun illər yalnız seks ab-havası ilə yaşayan, fahişəliyi normal fəaliyyət kimi qəbul edən, üstlik, idbar intim fotosları ilə azərbaycanlı xanıma xas olmayan fotoslarını sosial şəbəkələrde paylaşan, izafə pornoqrafiya xarakterli yazıları ilə özünü anderqraund mətbuatının "şədevri" hesab edən,

bakirliyinin isə, qasıq vasitəsi ilə özü tərəfindən pozulduğunu deyən Günel Mövlüddür. Xatırladım ki, G.Mövlud hələ Görüştənda yaşayarken, onun erməni rəfiqəsi var idi və onunla şübheli görünən səmimi münasibətləri barədə coxsayı faktlar yazılıb, ictimaiətsizləndirilmişdi. Eyni zamanda, "Meydan" TV ilə de elaqəsi olan G.Mövlud bu barədə belə bir ifadəsi ilə də yadda qalmışdı. Bu gün Norveçdə yaşayan adıçkilən ünsürün həmin məsələ ilə bağlı fikirlərini xatırlayaq. SITAT: "Ümumiyyətlə, "Meydan" TV-də erməni dostu olmayana pis baxırlar. Bir işçimiz vardi, erməni dostu yox idi. Yığışdıq, işdən çıxardıq. İşə qəbul edəndə, anketdə sorğu olur: erməni dostunuz varmı? Varsa, tez işə götürürük. Hətta yaxınlarda qayda tətbiq olunacaq: subay əməkdaşlar erməni ilə ailə qurmaları. Evlilərin de məsələsinə baxılacaq. Erməni vəlî-nemətimizdir". Mənbə (<https://azad-qadin.az/heyatterzi/maraqlidir/38198-gunel-mvlud-ermenii-refiqesini-vesf-etdi-sosial-shebeke-qaynadi.html>)

Bu qadınlıqdan uzaq məxluqun mübarizimizə qarşı dil uzatması, onu və Ramil Səfərovu "cinayətkar" adlandırmaşı artıq bütün əndazələri aşır! Belələrinin hələ də özlerini azərbaycanlı adlandırmaları isə, böyük təəssüf doğurur. Ən azından, ya onların millətlərinin mənsubiyəti bəlli deyil, ya da erməni qanı daşıdıqlarını bu kimi davranışları ilə isbatlayırlar.

Sonda isə, fakt budur ki, zamanı çatacaq və bu məxluqlar xalqımızın qarşısında cavab vermək məcburiyyətindən yaxa qurtara bilməyəcəklər. Hətta cavab vermək vaxtına elə də çox zaman qalmayıb. Necə deyərlər, gecə gedib, tezi qalıb...

Rövşən RƏSULOV

"Nar" şəbəkəsi Avropa Liqasının final oyununa hazırlır

Mayın 29-da Arsenal-Çelsi arasında baş tutacaq final oyunu ilə əlaqədar "Nar", yeri və əcnəbi azarkeşlərin mobil şəbəkə üzərindən rabitə xidmətlərinə olan tələbini qarşılıqla tam hazırlır. Bununla əlaqədar olaraq, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və azarkeşlər üçün müxtəlif növ tədbirlərin təşkil olunacağı ərazilərdə mobil rabitə şəbəkəsində təkmilləşdirmə işləri artıq yekunlaşdır.

"Nar", Bakı Olimpiya Stadionu və ətraf ərazilər, "FAN" zona və "FAN Festival" ərazilərində mobil şəbəkə tutumunu optimallaşdırır. Xüsusiylə, stadion ərazilindən izleyicilər 286 Mbps sürətlə malik 4G (LTE-A) texnologiyasının üstünlüklərindən faydalana biləcəklər. Paytaxtımıza gələcək qonaqların və yerli azarkeşlərin mobil şəbəkəyə olan ehtiyaclarını nəzərə alaraq, fanatlar üçün təyin olunmuş ərazilərdə 2 mobil baza stansiyası təyin olunub. Qeyd edək ki, respublika ərazisində mobil şəbəkənin 24/7 təhlili "Nar" "Əməliyyat Mərkəzi" və "Çağrı Mərkəzi" əməkdaşları tərəfindən daim nezaretdə saxlanılır.

UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar xaricdən gələn azarkeşlərin nömrəyə olan təlebatını ödəmək məqsədilə, mobil operatorun satış komandası da gücləndirilmiş iş rejimine keçib. "Nar"-ın bütün satış mərkəzlərində, eyni zamanda H.Əliyev adına Beynəlxalq Hava Limanındakı səyyar satış məntəqəsində də "Nar" nömrə almaq mümkün olacaq. Ölkəmizə gələn xarici turistlər "Nar"-in sərfəli "Xoş gəlmisiniz" tarifindən istifadə edə bilərlər. "Nar" şəbəkəsi haqqında etrafı məlumatlı nar.az internet səhifəsindən öyrənmək olar.

"Facebook" dəllalları toqquşdular

Aslan İsmayılov-Xədicə İsmayılov qarşısındırmasız

Bu yerdə deyirlər, daş qayaya rast gəlib. Bir misal da var: kor-kora kor deməsə, bağıri çatlar... Bu gün hanı yeri qurdalasan, oradan Xədicə İsmayılov və Aslan İsmayılov çıxır. Bir medalın iki üzü - biri "araşdırıcı-jurnalist", biri də "ciddi vəkil". Hər ikisi satqın və xəyanətkar. Bu, o X.İsmayıldır ki, "yan"ların çirkli pullarından bəhrələnərək, Azərbaycana qarşı qərəz və böhtən yağıdırmaq və ölkədəki sabitliyi pozmaq üçün gecə-gündüz planlar qurur.



Ancaq görünür, özünü "güclü vəkil" hesab edən Aslan İsmayılov X.İsmayılin bu iddiasını həzm edə bilməyərək, "cinayətkar ele, Xədicəyan, sən özünsən" deyə xəber göndərib: "Xədicə İsmayılin qrant maraqları, xaricdən pul ala biləcək rəqiblərini sıradan çıxmaq və bu sahəni monopoliyasına almaqdır. Odur ki, X.İsmayılov ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) Azərbaycanda müstəqil medianın inkişafı üçün elan etdiyi 2,4 milyon dollarlıq qrant müsabiqəsinin esas iddiacılardan biridir".

A.İsmayılov, onu da deyib ki, X.İsmayılin təkcə jurnalistlərə qarşı böhtən və təhqiqərə görə, 4-5 iddiası var: "X.İsmayılov böhtən, təhqirin ne olduğunu və qara yaxdığını da dəqiq bilir. Erməniçiliyə qulluq edən X.İsmayılov, onu da bilir ki, həmişə qrantlara görə satqınçılıq edib və mənə atlığı böhtənlərə görə, bu yazdıqlarını təkzib etmək və üzr istəmək zorundadır. Özüne hörmət edən belə böhtənci-jurnalist, azadlığının sərhədlərinin harda başlayıb-harda bitdiyini bilmədiyi üçün, ondan ancaq belə hərəkət gözləmək təccübülü deyil. O, ən azı, bunu təkzib edərək, məndən üzr istəməlidir..."

Bax, bu yerdə, doğrudan da, həyəzlığın son dərəcəsi nümayəiskəranə formada üzə çıxır.

Xədicə İsmayılov: "Aslan İsmayılov içərisində, pas atan xəyanətkar və boşboğazdır"

Yuxarıda da, qeyd etdiyimiz kimi, Aslan İsmayılov Xədicə İsmayıliyə, "Meydan" TV-də erməni dostu olmayana pis baxırlar. Bir işçimiz vardi, erməni dostu yox idi. Yığışdıq, işdən çıxardıq. İşə qəbul edəndə, anketdə sorğu olur: erməni dostunuz varmı? Varsa, tez işə götürürük. Hətta yaxınlarda qayda tətbiq olunacaq: subay əməkdaşlar erməni ilə ailə qurmaları. Evlilərin de məsələsinə baxılacaq. Erməni vəlî-nemətimizdir". Mənbə (<https://azad-qadin.az/heyatterzi/maraqlidir/38198-gunel-mvlud-ermenii-refiqesini-vesf-etdi-sosial-shebeke-qaynadi.html>)

"Görünən dağa nə bələdçi. Aslan İsmayılov içərisində pas atan xəyanətkar və boşboğazdır. A.İsmayılov Azərbaycanda "SOROS" fondunun temsilcilərindən biridir. O da, bəllidir ki, A.İsmayılovun oğluna etdiyi toy erməni keşfiyyatının pulu ilə həyata keçirilib. Hətta həmin toyda ermənilər de iştirak ediblər".

AMİP funksioneri Əli Orucov isə, hər iki satqının bir-birilərini ittiham etmələrini həyəzlığın son dərəcəsi kimi qiymətləndirib və açıqlamasında A.İsmayılovun vəkil olmadığını söyləyib: "Onun vəkiliyə səlahiyyətlərinə xitam verilib. A.İsmayılov 1988-ci ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən ermənilərin törətdikləri Sumqayıt hadisələrinə görə günahsız azərbaycanlıların cəzalandırılması üçün Azərbaycana göndərilmiş şəxsdir. O, prokuror olaraq, cinayəti və vəhşiliyi törədənlərin deyil, günahsız soydaşlarımıza en ağır, hətta ölüm hökmüնün verilməsini tələb edən xainidir. Onun arxasında heç bir qüvvə-filən yoxdur. O, kimdir ki, arxasında da hansıa qüvvələr dəyansın?! Aslan İsmayılovun işi-güçü texribat törətmək, böhtən, şantaj və qarayaxmalar səsləndirməkdir".

Bax, budur, bir medalın iki üzü - Xədicə-Aslan. Sizin kimi böhtənlərin cəzalandırılması gözləniləndir.

Psixologiya elminə görə, xəyanət - elm-i baxımdan, daha geniş olan satqınlıq anlayışına daxildir. Xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir. Təkcə erməni-pərəst mövqelərinizə görə, Azərbaycan xalqı və hüquq orqanları qarşısında cavab verməli olacaqsınız!

R.HÜSEYNOVA



Azərbaycan dövlət gender siyasətinin qanunvericilik əsasları

1 990-ci illərin sonu -
2000-ci illərin əvvələ-
rində müasir tələblərə
cavab verən, beynəlxalq
ekspertlər və Avropa Şurası
tərəfindən yüksək qiymət-
ləndirilmiş yeni Cinayət, Ci-
nayət- Prosessual, Mülki, İn-
zibati, Ailə, Əmək və digər
məcəllələr qəbul edildi.

Bu məcəllələr qadınların maraqlarını müyyəyen dərəcədə tənzimləyir və onların hüquqlarını təmin edir, bu və ya digər dərəcədə qadınları ayrı-seçkiliklərdən həm ailə, həm dehəyat və cəmiyyətde baş verən qisnəmə və zorakılıqlardan müdafiə edir. Məcəllələrdə cinsi bərabərlik prinsipi de-yure daha hərtərəfli əksini tapırdı. Gösterilən qanunlarda gender mənsubiyətinə asılı olmayaraq, vətəndaşların bərabərliyi bir daha təsdiq edilmiş, qadınlara və uşaqlara qarşı yönəldilmiş hər bir cinayətə görə məsuliyyət, qadın və uşaqları öz hüquqa zidd əməllerinin obyekti seçmiş cinayetkarlar üçün hüquqi təsir vasitələri nəzərdə tutulmuşdur.

S.Abbasovanın fikrincə, 1990-ci il fevralın 1-də qəbul edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsi, işçilərlə işsgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə, onlarla müvafiq dövlət orqanları ve hüquqi şəxslər arasında həmin münasibətlərdən töreyn digər hüquq münasibətlərini tənzimləmək məqsədi daşıyırı. O, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərin haqq-ədaletlə və qanunun alılıyinin təmin olunması ilə qorunması və s. prinsiplərinə əsaslanır. Ümumi olaraq, qeyd etməliyik ki, bu məcəllə digərləri kimi, böyük ölçüdə sovet hüquqi sistemindən qalan və yeni reallıqlara artıq xeyli dərəcədə cavab verməyən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsini əvəz etmek məqsədi daşıyırı. Fəqət, bu əvəzləmə əvvəlki məcəllədə təsbit olunmuş əmək hüquqlarının, zəhmət insanının sosial nailiyyətlərinin heç də neoliberal ruhda təftiş'i anlamına gəlmirdi. Yeni məcəllə öz səlefinin əmək münasibətlərinin tənzimlənməsi sahəsində mütərəqqi ənənələrini davam etdirmiş, onları yeni sosial-iqtisadi sistemin mahiyət xarakteristikalarından irəli gelən tələblərə uyğun olaraq, müasirleşdirmiş və inkişaf etdirmişdir. Təsadüfi deyildir ki, sözügedən məcəllədə də, əvvəlkində olduğu kimi, xüsusi - 37-ci fəsil qadınların əmək hüququ və onun həyatə keçirilməsi təminatlarına həsr edilmişdir. Həmin fəsildə 240-ci maddə hamile və 3 yaşına çatmayış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasıın xüsusiyyətlərini, 241-ci maddə qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işləri, 242-ci maddə qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunması, habelə, ezamiyyətlərinin məhdudlaşdırılması, 243-cü maddə hamile və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi, 244-cü maddə uşağın yediddirilməsi üçün fasılələr, 245-ci maddə qadınlار üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılı

ması kimi məsələləri normativ çərçivəyə salır.

Bundan başqa, məcəllənin 12-ci, 16-ci, 21-ci, 31-ci 50-ci 52-ci, 66-ci, 67-1-ci, 79-cu, 91-ci, 94-cü, 98-ci, 105-ci, 113-cu, 117-ci, 125-ci, 126-ci, 127-ci, 130-cu, 131-ci, 133-cü, 154-cü, 155-ci, 211-ci. 228-ci, 251-ci, 256-ci maddələri bu və ya digər dərəcədə qadınların əmək hüquq və münasibətlərini tənzimləyən mündəaları ehtiva etməkdədir. Ümumən məcəllənin 317 maddəsindən 33-ü, bilavasitə və ya dolayı surətdə qadınlara aiddir. Digər maddələr də müxtəlif sosial-dəmoqrafik kateqoriyalar sırasında qadınların da əmək, hüquq və vəzifələrinə aydınlıq getirir.

yolverilməz hesab olunur. Həmçi-nin, işəgötürən hamilə və ya 3 yaşı-na çatmamış uşağı olan qadınla, bù səbəblərə görə, əmək müqaviləsi bağlamaqdan imtina etdiğdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tə-ləb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblerinə görə, qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Bu-nunla da, “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın 11-ci maddəsində yer almış prinsip ölkə qanunvericiliyində özü-

Sözügeden məcəllənin xüsusi təfsir olunmasına yetərincə geniş gender ekspertizasına məruz qalmışına, habelə, qadınlarla bağlı müddəaların elmi edebiyyatda Şəhər edilməsinə baxmayaraq, orada yer alan və qadın əmək hüquqları ilə bağlı müyyəyən məsələləri tənzimləyən bəzi müddəalara toxunmaq istərdik.

S.Abbasova yazarı: "İlk növbədə, qeyd etmək isterdik ki, sözügedən məcəllənin 16-ci maddəsi əmək münasibətlərində digər amillərlə ya-naşı, cinsinə görə də, işçilər arasınd-a ayrı-seçkililik yol verilməsini, hə-min amillər zəminində, bilavasitə və dolayısı ilə imtiyazların və güzəşt-lərin müəyyən edilmesi, habelə, hü-quqlarının məhdudlaşdırılmasını qə-ti şəkildə qadağan edirdi. Habelə, həmin maddənin ikinci bəndinə əsasən, qadınlara, elillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək mü-nasibətlərində güzəşt-lərin, imtiyaz-ların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkililik hesab edilmir. Bu maddə ilə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 6-ci hissəsində və ölkəmizin də qoşulduğu BƏT-in "Əmək və məşğulluq sahəsində ayrı-seçkililik haqqında" 111 sayılı Konvensiyasında (1958) əksini tapmış prinsiplər hüquqi-praktiki müstəviyə keçirilir-di."

qaydaları bir-birindən fərqləndiril-miş və ayrı-ayrı maddələrin (maddə 66, 72, 75, 79, 98 və s.) tənzimlən-mə normalarına aid edilmişdir.

S.Abbasovanın fikrincə, məzə-niyyət və işçilərin mükafatlandırılı-ması da daxil olmaqla, qadınların berabər əmək şəraitində istifadə etmək hüququ Əmək Məcəlləsində öz əksini yetərince tapmışdır. Məsə-lən, məcəllənin əmək mezuniyyəti hüququ, məzuniyyətlərin müddətleri, sosial məzuniyyətlər, ödənişsiz məzuniyyətlər, məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları və s. məsələləri tənzimlə-məyən dair XVI-XVII fəsilləri, həm-çinin, əmək və əməyin ödənilməsi normaları, qaydaları və təminatları-na dair VI bölməsi, məhz bu hüqu-qun bariz gerçəkləşməsi idi.

Məcəllədə dörd məzuniyyət nö-vü nəzərdə tutulmuşdu: əmək məzuniyyəti, sosial məzuniyyət tehsil və yaradıcılıq məzuniyyəti ödəniş-siz məzuniyyət (maddə 112). Bu za-man əmək məzuniyyəti müvafiq ne-

“İşgötürünün əsas vəzifələri ve məzuniyyəti” adlanan 12-ci maddədə işe qəbul, işdə iрeli çekilmek, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən, işçilərə eyni terzdə yanaşmaq və bərabər imkanlar yaratmaq, cinsindən asılı olmayıaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə, işçilərə fərqli intizam tenbehi tedbirini tətbiq etməmək, cinsi mənsubiyətə görə, ayrı-seçkililikin və seksual qisnənamənin qarşısını almaq üçün lazımı tedbirler görmək işgötürünün əsas vəzifələrindən sayılır. Məcəllənin 79-cu maddəsi ilə digər sosial kateqoriyalar sırasında hamilə, habelə, üç yaşınadək uşağı olan qadınların, yeganə qazanc yeri işlədiyi müəssisə olub, məktəb yaşınadək uşağını tek-başına böyüdən işçilərin “bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi” yasaqlanır. Bu maddənin, bir növ inkişafı olaraq, 240-ci maddə ilə hamile və ya 3 yaşına çatmamış uşağın olması səbəbəni əmək məzuniyyəti hüvələr pəşə (vezifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə, uşaqlı qadılara verilən əlavə məzuniyyətdən ibarət olub, ister birlikdə, isterse de ayrılıqla verilə biler (maddə 113). Məcəllənin 117-ci maddəsine görə, əsas və əlavə məzuniyyətlərin müddətin-dən asılı olmayıaraq, 14 yaşınadək iki uşağı olan qadılara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin, sağlamlıq imkanları məhdud uşağı olan qadılara isə, 5 təqvim günü müddətin-də əlavə məzuniyyət verilir. Bu zaman əlavə məzuniyyətlər ödənişlidir. Qadılara rın hamiləliyə və doğuşa görə, sosial məzuniyyətdən, bilavasitə əvvəl, yaxud sonra işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır (madde 131).

binə görə, qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməz hesab olunur. Həmçi-nin, işəgötürən hamile və ya 3 yaşı-na çatmamış uşağı olan qadınla, bù səbəblərə görə, əmək müqaviləsi bağlamaqdan imtina etdiykdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tə-ləb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina ediləcəsinin səbəblərinə görə, qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Bu-nuna da, "Qadınlara münasibətdə ayrı-seçkililiyin bütün formalarının ləğv olunması haqqında" Konvensi-yanın 11-ci maddəsində yer almış prinsip ölkə qanunvericiliyində özü-nün təsbitini tapırdı. Yeri gəlmişkən, sözügedən maddədə yer almış müddəə 1997-ci ildə qəbul edilmiş əvvəlki Əmək Qanunları Məcəllə-sində də nəzərdə tutulmuşdu. Lakin keçmiş məcəllədən fərqli olaraq, ye-nisində hamile və ya 3 yaşına çat-mamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanılması və bağla-nılmış müqaviləyə xitam verilməsi qaydaları bir-birindən fərqləndiril-miş və ayrı-ayrı maddələrin (maddə 66, 72, 75, 79, 98 və s.) tənzimlənmə normalarına aid edilmişdir.

S.Abbasovanın fikrincə, məzuniyyət və işçilərin mükafatlandırılmasında daxil olmaqla, qadınların bərabər əmək şəraitində istifadə etmək hüququ Əmək Məcəlləsində öz eksini yetərince tapmışdır. Məsələn, məcəllənin əmək məzuniyyəti hüququ, məzuniyyətlərin müddətleri, sosial məzuniyyətlər, ödənişsiz məzuniyyətlər, məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları və s. məsələləri tənzimləməyən dair XVI-XVII fəsilləri, həmçinin, əmək və əməyin ödənilməsi normaları, qaydaları və təminatlarına dair VI bölməsi, məhz bu hüququn bariz gərcəkləşməsi idi.

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti cərcivəsində hazırlanıb

maddesinde nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq, işçilərin əmək haqqı mebləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdərindən az əmək haqqı verilməsi qadağan edilir.”


yəl 70 təqvim gü- maddəsində m

günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda, doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. (madde

maddesinde nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq, işçilərin əmək haqqı mebləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdərindən az əmək haqqı verilməsi qar-

Məcəllədə Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq konvensiyalarda, habelə, ölkə Konstitusiyasının 35-ci maddəsi ilə təsbit edilmiş bərabər əmək haqqlarına dair princip özünün dəqiq eksi ni tapmışdır. Belə ki, 154-cü maddədə göstərilir ki, "bu məcəllənin 16-ci

*VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru*



YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin V konfransı keçirilib



YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin V konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Meydanına gələrək, Ulu Öndər Heydər Əliyevin abidəsi öününe çiçək dəstələri düzüb, Onun əziz xatirəsini ehtiramla yad ediblər. Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda 304 nəfər nümayəndə iştirak edib. Konfransda önce, Azərbaycan Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədri Elnur Quliyev açaraq iclasda geniş hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, YAP Ağcabədi rayon təşkilatı gənclər birliyi 6430 nəfər üzvü öz sıralarında birləşdirir. Bu isə, YAP Ağcabədi rayon təşkilatının 15351 nəfər partiya üzvünün 41,8 faizi deməkdir. 6430 nəfər gəncin 3638 nəfəri isə (56,6%) gənc qadınlardır. Təşkilatın tərkibində olan gənclərin 1730 nəfəri ali, 2850 nəfəri orta ixtisas, 1850 nəfəri orta təhsilli idir.

O bildirib ki, bu gün gənclərimiz dövlət müstəqilliyimizin qorunub-saxlanması və daha da inkişaf etdirilməsini, işğal altında olan tarixi torpaqlarımızın azad edilmesini Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uğurla davam etdirməsində görür.

Məruze ətrafında YAP Ağcabədi rayon təşkilatının gənclər birliyinin sədr müavini Məhəseti Ağayeva, Ağcabədi Pedagoji Kollecin tələbəsi Yaşar Mehdiyev, YAP Ağcabədi rayon təşkilatının qadınlar şurasının sədri Rada Qafarova, Ağcabədi rayon icra hakimiyyətinin əməkdaşı Ceyhun Mamedov, ADPU-nun Ağcabədi filialının tələbəsi Lala Qasimova çıxış edərək, hesabat dövründə gənclər birliyi tərəfindən heyata keçirilən işlər və görülən tədbirlər barədə konfrans iştirakçılarına məlumat veriblər.

Konfransda YAP Ağcabədi rayon təşkilatının gənclər birliyinin hesabat dövründəki fealiyyəti qənaətbəxş hesab edilib.

Sonra təşkilati məsələlərə baxılıb. 29 nəfərdən ibarət YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin şura üzvü, 13 nəfərdən ibarət idarə heyəti müəyyənləşdirilib.

Konfransda açıq səsvermə yolu ilə Ceyhun Mamedov rayon təşkilatı gənclər birliyinin sədri, Nureddin Hacıyev və Cavid Bünyatov gənclər birliyinin sədr müavini, həmçinin, YAP Gənclər Birliyinin V Konfransına 3 nəfər nümayəndə seçilib.

Konfransın işində Milli Məclisin deputatı Tahir Rzayev, YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov gənclərin ölkənin ictimai-siyasi həyatında rolü və ölkədə həyata keçirilən gənclər siyaseti barədə, həmçinin, gənclərin qarşısında duran vəzifələr barədə çıxış edərək, öz tövsiyələrini veriblər.

Konfransda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə müraciət qəbul edilib.

ZÜMRÜD BAYRAMOVA

ELAN

ADPU-nun Riyaziyyat müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Murquzova Kifayət Yaşar qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

ADPU-nun Yenidən hazırlanma təhsildə tarix müəllimliyi ixtisası üzrə dinləyici Məmmədova Arzu Vaqif qızının adına verilmiş dinləyici vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Mingəçevir şəhər Turizm Kolleci tərəfindən 2011-ci ildə Quliyə Fəridə Gəlüm qızının adına verilmiş diplom itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhrəz Quliyev

Baş redaktorun müavini:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

**Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələrin "Azərbaycan" nəşriyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**

Ses

Son sahifə

28 may

Gənclər günümüzün aparıcı qüvvəsi kimi formalaşıb



baycan Partiyası Gənclər Birliyinin sədri Seymour Orucov və İsmayıllı rayon icra hakimiyyətinin başçısı, YAP İsmayıllı rayon təşkilatının şura üzvü Mirdamed Sadıqov qeyd ediblər ki, Azərbaycan gəncləri günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənali olaraq, dövlətimizin apardığı gənclər siyasetinin mühüm rolü olmuşdur. Bu siyasetin banisi isə xalqımızın Ümummilli Lideri Heydər



YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önüne gül dəstələri düzüb. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdən önce, qonaqlar gənclərin əl işlərindən ibarət sərgiya baxış keçirilib.

Konfransı giriş sözü açıq elan edən YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova bildirib



Əliyevdir. Ulu Öndər həmişə gənclərimizə böyük ümidi ləbəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin elindədir.

Konfransda YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin hesabat dövründəki fealiyyəti qənaətbəxş hesab olunub.

Konfransda təşkilati məsələlərə baxılmış ve YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin 17 nəfərdən ibarət şurası və 9 nəfərdən ibarət idarə heyəti üzvlərinin tərkibini müəyyənləşdirilib. Ariz Həsənov səsvermə yolu ilə YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin sədri vəzifəsinə seçilib. YAP Gənclər Birliyinin növbəti konfransına 2 nəfər nümayəndə seçilib.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin konfrans iştirakçıları adından müraciət qəbul edilib.

Tədbirin sonunda partiya səraflarına daxil olmuş bir qrup gənəc üzvlük vəsiqələri təqdim olunub.

ZÜMRÜD BAYRAMOVA